

1. Dövlət tərəfindən bu və ya digər funksiyaların səmərəli yerinə yetirilməsi üçün müəyyən prinsiplərə əməl edilməlidir: 1. Sahibkarlığın çoxlu formalarının mövcudluğu. 2. Dövlət, regional, bələdiyyə xidmətləri arasında əməyin bölgüsü və kooperasiyası. 3. Proqram-məqsədli tənzimləmə.
- ✓ 1,2,3
- 1.3
 - 2.3
 - 2.0
 - 1.2
2. Dövlət tərəfindən bu və ya digər funksiyaların səmərəli yerinə yetirilməsi üçün müəyyən prinsiplərə əməl edilməlidir: 1. Proqram-məqsədli tənzimləmə. 2. Elastiki differensial yanaşma. 3. Dövlət dəstəyinin motivləşdirilməmiş istiqaməti
- ✓ 1.2
- 1.3
 - 2.0
 - 2.3
 - 1,2,3
3. Dövlət iqtisadi həyatda aşağıdakı fəaliyyətləri həyata keçirir: 1. institusional mühiti formalaşdırmaqla iqtisadi «oyun qaydaları»nı müəyyənləşdirir; müxtəlif sahələrdə iqtisadi subyektlərin fəaliyyətini rəqlamentləşdirən uyğun hüquqi-normativ aktları müəyyən edir, qərarlar verir; 2. vergiyə cəlb etmə və dövlət xərcləri, pul emissiyası və kreditlərin bölüşdürülməsi və s. qərarlar vasitəsilə iqtisadi aktivlik səviyyəsinə köməkçi təsir göstərir; 3. kapital qoyuluşunu qismən maliyyələşdirir və xətləndirir;
- 1.2
 - 2.3
 - 1.3
 - 2.0
- ✓ 1,2,3
4. Dövlətin həyata keçirəcəyi funksiyalar asılıdır:
- ✓ milli xüsusiyyətlərdən inkişaf mərhələsindən, seçilmiş siyasətdən
- coğrafi mövqeyi, siyasi-institusional quruluşundan
 - maliyyə imkanları və kadr potensialından
 - təbii resurs və informasiya təminatından,
 - əhalinin tələbindən, hakimiyyətdə olan siyasi qrupun marağından
5. Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aid deyil:
- Ətraf mühitin mühafizəsi təmin edilir.
 - Antiinhisar tənzimləmə tədbirləri həyata keçirilir
 - Əhalinin sosial təminatını həyata keçirir.
 - Əhalinin sosial təminatını həyata keçirir.
- ✓ İstehsal vasitələrinin yerləşdirilməsi həyata keçirilir
6. Çox əsrlik təcrübəni nəzərə almaqla iqtisadiyyat və cəmiyyətin idarə olunmasında dövlətin kifayət qədər geniş funksiyalar sırasını göstərməkolar: 1. Antiinhisar tənzimləmə və rəqabətin inkişafı. Kiçik və orta biznesə köməklik. 2. Eksternalilərin (xarici effektlərin) təsirinin optimallaşdırılması. 3. Məşğulların optimal səviyyəsinin saxlanması. İşsizliyin və ondan yaranan xərclərin minimallaşdırılması.
- 1.3
 - 2.0
 - 2.3
 - 1.2
- ✓ 1,2,3
7. Çox əsrlik təcrübəni nəzərə almaqla iqtisadiyyat və cəmiyyətin idarə olunmasında dövlətin kifayət qədər geniş funksiyalar sırasını göstərməkolar: 1. Cəmiyyətdə gəlirlərin yenidən bölüşdürülməsi (o cümlədən onun sabitliyinin, davamlılığının təmini üçün). 2. Kollektiv tələbləri təmin etməyə yönələn ictimai əmtəə və xidmətlərin istehsalı. 3. Transaksion xərclərin maksimallaşdırılması

- ✓ 1.2
- 12.3
- 2.0
- 1.3
- 1,2,3

Çox əsrlik təcrübəni nəzərə almaqla iqtisadiyyat və cəmiyyətin idarə olunmasında kifayət qədər geniş funksiyalar sırasını göstərməklər ki, onlar da dövlətin vahid şəkildə sırf siyasəti səviyyəsində istənilən müasir bazar təsərrüfatında reallaşdırıla bilər. Onlardan əsaslarını qeyd edək. 1. İqtisadi fəaliyyətin hüquqi təmini. Dövlətin bu sahədə əsas funksiyalarından biri – mülkiyyət hüququnun gözlənilməsidir. 2. Pul dövriyyəsinin təşkili, pul dövriyyəsinin kütləsinin və sürətinin, valyuta məzənnəsinin, kredit münasibətlərinin tənzimlənməsi. 3. Fiskal siyasət və büdcə bölməsinin (sektorunun) tənzimlənməsi.

8.

- ✓ 1,2,3
- 2.3
- 2.0
- 1.3
- 1.2

dövlət tənzimlənməsi gedişində həll edilən ümumiləşmiş vəzifələri xüsusi şəkildə ayırmaq olar. 1. millətin rifah halının və sosial işişişinin yüksəlməsinə xidmət edən sabit iqtisadi artımın təmin edilməsi. 2. ölkənin iqtisadi sisteminin, institutlarının məhsuldarlığının və çevikliyinin yüksəldilməsi məqsədilə bu iqtisadi sistemin səmərəli şəkildə yenidən qurulması 3. xarici iqtisadi münasibətlərdə milli maraqların qorunmaması.

9.

- ✓ 1.2
- 2.3
- 2.0
- 1.3
- 1,2,3

Dövlət müdaxiləsinin aşağıdakı əsas səbəblərini göstərməklər: 1. lazimi tələbatların məhdudlaşdırılması və tələb olunmayan, istehlakların (alkaqol, tütün, narkotiklər və s.) azaldılması. 2. Müvazinətləşdirilmiş hərəkətlər tələb edən xarici amillərin olması; 3. Reallıqda təkml rəqəbətəin olmaması;

10.

- ✓ 1,2,3
- 1.2
- 2.0
- 1.3

Dövlət müdaxiləsinin aşağıdakı əsas səbəblərini göstərməklər: 1. lazimi tələbatların məhdudlaşdırılması və tələb olunmayan, istehlakların (alkaqol, tütün, narkotiklər və s.) azaldılması. 2. Müvazinətləşdirilmiş hərəkətlər tələb edən xarici amillərin olması; 3. Reallıqda təkml rəqəbətəin olması

11.

- ✓ 1.2
- 2.3
- 2.0
- 1.3
- 1,2,3

C. Helbreyt təliminə görə tənəzzülə uğrayan kapitalizm sistemini xilas etmək üçün dövlət aşağıdakıları geniş tətbiq etməyə başladı: A)sosial ədalət B)sahibkarlıq fəaliyyətinin hər tərəfli stimullaşdırılmasını C)qiymətin, gömrük ödənişlərinin, texniki normativlərin səviyyəsini D)sosial təminat

12.

- ✓ A,D
- B,C,D
- A,B,C
- A,C,D
- A,B

13.

Neokonservativ modelin prinsiplərinin əyani reallaşması öz əksini tapmışdır A)erqonomika B)tetçerizm C)poternalizm

- ✓ B
- B,C
- A,B,C

- A,C
- A,B

14. Yaponiya modeli digər modellərdən aşağıdakı xüsusiyyəti ilə fərqlənir:

- ✓ əmək məhsuldarlığının artımına nisbətən əhalinin həyat səviyyəsinin geri qalması ilə xarakterizə olunur
- əhalinin aztəminatlı təbəqəsinin xeyrinə milli gəlirin yenidən bölüşdürülməsi hesabına həyata keçirilir
- sahibkarlıq fəaliyyətinin hər tərəfli stimullaşdırılması və əhalinin daha fəal hissəsinin varlanması sistemi üzərində qurulmuşdur
- sosial problemlərin həllini tamamilə öz üzərinə götürür
- Əhalinin həyat səviyyəsinin aşağı olmasına nisbətən əmək məhsuldarlığının artımına nail olmağa çalışır

15. Yaponiya modelinin xarakterik cəhətidir: A)Dövlət qiymətin, gömrük ödənişlərinin, texniki normativlərin səviyyəsinə fəal təsir göstərir. B)Millətin ümumi mənafeyi konkret adamın mənafeyindən üstün tutulur C)Orta və xırda müəssisələrin inkişafına dövlət xüsusi qayğı göstərir

- ✓ B
- B,C
- A,B,C
- A,C
- A,B

16. Alman modelinin xarakterik cəhəti deyil: A)Dövlət qiymətin, gömrük ödənişlərinin, texniki normativlərin səviyyəsinə fəal təsir göstərir. B)Millətin ümumi mənafeyi konkret adamın mənafeyindən üstün tutulur C)Orta və xırda müəssisələrin inkişafına dövlət xüsusi qayğı göstərir

- ✓ B
- B,C
- A,B,C
- A,C
- A,B

17. Keynsçilər israrlıdırlar: A)Bazar iqtisadiyyatı daxilən dəyanətli deyildir, o, tsiklik xüsusiyyətə malikdir. B)Bazar iqtisadiyyatında bütün xidmət və sərvətlər qiymətləndirilə bilmir. C)Bazar iqtisadiyyatı bütün xarici effektləri nəzərə ala bilmir. D)Bazar iqtisadiyyatı sosial nəticəyə biganədir. E) Dövlət müəyyən hallarda iqtisadiyyata müdaxilə edə bilər və bu müdaxilə ancaq pul parametrləri vasitəsilə olmalıdır.

- ✓ A,B,C
- A,B,C,D,E
- A,B,E
- A,C,D
- B,C,D

18. Dövlətin tənzimləyici funksiyası deyil:

- ✓ birbaşa və dolay
- daimi və müvəqqəti
- iqtisadi
- sosial
- daxili və xarici

19. İDT-nin funksiyalardan ən başlıcalarını aşağıdakı ardıcılıqla qruplaşdırmaq olar: A)qanunvericiliyin formalaşdırılması; milli iqtisadiyyatın təhlükəsizliyinin təmini və xarici təhlükələrdən müdafiə; B)makroiqtisadi sabitliyin təmini və mümkün qədər inflyasiyaya yol verməmək, milli valyutanın sabitliyini təmin etmək; institusional islahatların həyata keçirilməsi; C)ictimai xidmətlərin göstərilməsi; sosial baxımdan zəif əhali təbəqəsinin müdafiəsi və təminatı; təbiətin qorunması və ekoloji təhlükəsizliyin təmini; D)iqtisadiyyatın strukturunda səmərəli dəyişikliklərin edilməsi; bazar qusurlarının, çatışmazlıqlarının aradan qaldırılması və ya qarşısının alınması; E)dövlət sahibkarlığı, müəssisələrinin idarə edilməsi.

- ✓ A,B,C,D,E
- B,C,D,E
- A,B,C,D
- A,B,C,E
- A,B,C

20.

Dövlət tənzimlənməsinin əsas funksiyaları ümumi halda təsnifləşdirilə bilər:

✓

koordinasiyaedici, nəzarətedici, sosial və s. kimi

•

operativ, cari, uzunmüddətli və s. kimi

•

taktiki, strateji, indikativ və s. kimi

•

lokal, regional,qlobal və s. kimi

•

obyektiv, subyektiv,direktiv,qeyri-mərkəzi və s. kimi
21.

Bazar iqtisadiyyatında dövlətin bu funksiyası yoxdur:

✓

gəlirlərin yenidən bölüşdürülməsi yolu ilə hakim qrupu formalaşdırmaq

•

pul dövriyyəsinin, kredit münasibətlərinin tənzimlənməsi

•

fiskal siyasət və büdcə bölməsinin tənzimlənməsi

•

ictimai əmtəə və xidmətlərin istehsalı

•

iqtisadi fəaliyyətin hüquqi təmini
22.

Səmərəlilikprobleminihəldənzamanaşağıdakı prinsipialmüddəalərnəzərə alınmalıdır: a) resurslarınqıtlığı və məhdudluğu b) resurslarlaməqsədlərinüzgünsecilməsi, əlaqələndirilməsi c) resurslarınsəmərəlibölüşdürülməsid) gələcəknəsillərintələbatlarınınəzərə alınması

✓

a, b, c, d

•

a,b,c

•

b,c

•

d,a

•

a,b
23.

İnkişaf etmiş ölkələrdə hökumət aşağıdakı məqsədlər toplusuna nail olmağa can atır: 1) iqtisadi artım, 2) tam məşğulluq 3) iqtisadi səmərəlilik 4) sabit qiymət səviyyəsi 5) iqtisadi azadlıq 6) gəlirlərin ədalətli bölgüsü 7) iqtisadi təmin olunma 8) ticarət balans

✓

hamısı

•

1,2,3,4,5,6,7

•

1,2, 4,5,7

•

1,2,4.5

•

1,2,3,4
24.

İnkişaf etmiş ölkələrdə dövlət aşağıdakı “sehrli kvadratın” məqsədləri kimi qarşısına qoyur:

•

iqtisadi artım, tam məşğulluq, sabit qiymət səviyyələri

•

iqtisadi artım, gəlirlərin ədalətli bölgüsü, iqtisadi azadlıq, tam məşğulluq

•

iqtisadi artım, tam məşğulluq, iqtisadi azadlıq

•

iqtisadi artım, iqtisadi səmərəlilik, iqtisadi təmin olunma, ticarət balans

✓

iqtisadi artım, tam məşğulluq, sabit qiymət vəziyyəti, ticarət balans

25.

Sabitvə sosialyönlü iqtisadiartımın əldə edilməsi üçünlazımdır:

✓

ümumi miqyasda iqtisadi siyasət

•

milli valyutanın dövrəli olması

•

dövlət büdcəsinin profitli olması

•

regionalsəviyyədə proqramların qəbulu

•

dövlət səviyyəsində proqnozlaşdırma

26.

İqtisadiyyatın tənzimlənməsi zamanı hökumət tərəfindən yerinə yetirilən vəzifələr toplusu aşağıdakılardan müəyyən edilir. a) müasir bazar sisteminin fəaliyyətinin ümumi qanunauyğunluqları ilə b) ölkənin iqtisadi tələbatları ilə c) mövcud şəraitlə d) təbii resurs təminatı ilə

•

a, b

•

a, b, d

•

a, b, c, d

•

b, c, d

✓

a, b, c

27. Dövlət müdaxiləsinin əsas səbəbi deyil:
- ✓ gəlirlərdə fərqlərin olması
 - xarici amillərin olması
 - bir çox bazar növlərinin kifayət qədər inkişaf etmiş şəkildə olmaması
 - ictimai nemətlərin yaradılması
 - təkmil rəqabətin olmaması
28. Dövlətin iqtisadiyyata təsir həddi aşağıdakılardan asılıdır: a) zənzərlərdən, b) institusional şəraitdən, c) mülkiyyət formasından
- ✓ a,b
 - c
 - a
 - b,c,a
 - b
29. Dövlətin bazar iqtisadiyyatın həyata keçirdiyi minimal funksiya deyil:
- A,B
 - ✓ daxili münaqişələr tənzimləmə
 - iqtisadiyyatı lazımi pul kütləsi ilə təmin etmək
 - əhalini ictimai nemətlərlə təmin etmək
 - A,B,C
30. Bazarın «görünməz əl»i haqqında tezis hansı nəzəri konsepsiyadadır:
- ✓ klassik
 - A.Smit tərəfdarlarının nəzəriyyəsində
 - neokəynsçilik
 - heç birində
 - institusional
31. İqtisadi problemlərin bir hissəsi bazar, bir hissəsi hakimiyyət tərəfindən həll edilirsə, onda iqtisadiyyat:
- ✓ qarışıqdır
 - inzibati-amirlikdir
 - bazardır
 - qarışıq və ya bazar iqtisadiyyatıdır
 - ənənəvidir
32. IDT-nin məqsədi deyil:
- ✓ xarici investorların mənafeyinə xidmət etmək
 - disproporsiyaları aradan qaldırmaq
 - iqtisadi artımı stimullaşdırmaq
 - gəlirlərdə kəskin fərqi aradan qaldırmaq
 - iqtisadiyyatı balanslı inkişaf etdirmək
33. IDT-nin vəzifələrinə aid deyil:
- ✓ gəlirlərin səviyyəsini bərabərləşdirmək
 - məşğulluğun səviyyəsini yüksəltmək
 - sosial problemləri həll etmək
 - sahibkarlığı inkişaf etdirmək
 - balanslı iqtisadiyyatı formalaşdırmaq
34. Neokonservativ dövlət tənzimləmə modelinin nəzəri əsasını yeni modifikasiyalarıdır: A) monetar nəzəriyyə B) tələb iqtisadiyyatı nəzəriyyəsi C) sərfəli gözləmələr nəzəriyyəsi
- ✓ A,C

- B,C
- A,B,C
- C
- A,B

35. Yeni Keynsçi məktəbinin başlıca nümayəndəsi deyil:

- ✓ C.B.Sey
- R.Solou,
- L.Kleyn,
- F.Modelyani
- P.Samuelson,

36. Monetaristlər dövlətə aşağıdakı proqramı təklif etmirdilər:

- ✓ Dövlət büdcəsi vasitəsilə milli gəlirin xeyli hissəsinə yenidən bölüşdürülməsi
- Yüksək bank faizinin tətbiq olunması.
- Əmək haqqı artımının qarşısının alınması.
- Dövlət büdcəsinin xərclərini azaltmaq
- Tədavildə pulun kəmiyyət tsiklik dövryyəsinin rədd olunması.

37. Neoklassik məktəb tərəfdarlarıdır: A) A.Marşall B) L.Mizes C) F.Hayek D) L.Valras E) T.R.Maltus

- ✓ A,B,C
- A,B,C,D,E
- A,B
- A,C,D
- B,C,D

38. Klassik nəzəriyyə tərəfdarlarıdır: A)A.SmitB)D.RikardoC)İ.PosoşkovD)T.R.MaltusE)C.B.Sey

- ✓ A,B
- A,B,C,D,E
- A,B
- A,C,D
- B,C,D

39. Fiziokratlara aid deyil: A)F.Gene B)A.R.Turqo C)İ.Posoşkov D)C.B.Sey E)T.Man

- ✓ C,D,E
- B,C,D
- A,B,C,D
- A,C,D
- A,B,C

40. merkantilizm nəzəriyyəsinin tərəfdarı deyil:

- ✓ F.Gene
- Q.Skarruffi
- A.Monkretyen
- T. Mann
- U.Stafford

41. Dövlətin daxili fəaliyyəti aşağıdakı mühüm funksiyaları əhatə etmir:

- ✓ bələdiyyə sahəsində
- sosial,
- maliyyə nəzarəti,
- qanunun qorunması
- iqtisadi,

42. Bazar şəraitində dövlətin iqtisadiyyata maksimal həddi dedikdə:
- totolitar amirlik nəzərdə tutulur
 - Əhalini ictimai məhsullarla, iqtisadiyyatı lazımi pul kütləsi ilə təmin etmək və xarici effektləri tənzimləməsfunksiyaları nəzərdə tutulur.
 - ölkə regionlarını proporsional inkişaf etməsi nəzərdə tutulur .
 - istiqamətləndirici, koordinasiyaedici, stimullaşdırıcı,nəzarətedici, sosial və s. kimi funksiyaları nəzərdə tutulur.
 - ✓ həyata keçirdiyi siyasətlərin məcmusu başa düşülür
43. Bazar şəraitində iqtisadiyyata dövlət müdaxilənin minimal həddi dedikdə :
- ✓ Xarici effektləri tənzimləmək funksiyaları nəzərdə tutulur
 - Qiymətlərin səviyyəsi və antiinflasiya prosesləri, antiinhisar tənzimləməni həyata keçirilməsi nəzərdə tutulur .
 - bazar mexanizmləri vasitəsilə fundamental elm və texnika sahəsində kəskin irəliləyişlər nəzərdə tutulur .
 - ölkə regionlarının proporsional inkişaf etməsi nəzərdə tutulur
 - sosial və əmək münasibətləri, əhalinin müdafiəsi mexanizmi nəzərdə tutulur
44. Hakimiyyət institutları (nazirliklər, komitələr, idarələr və təşkilatlar və s.) İDT-nin:
- ✓ subyektlərinə aiddirlər
 - vəzifələrinə aiddirlər
 - məqsədlərinə aiddirlər
 - funksiyalarına aiddirlər
 - obyektlərinə aiddirlər
45. İqtisadi maraqların icraçıları İDT-nin:
- ✓ subyektlərinə aiddirlər
 - vəzifələrinə aiddirlər
 - məqsədlərinə aiddirlər
 - funksiyalarına aiddirlər
 - obyektlərinə aiddirlər
46. İqtisadi maraqları ifadə edənlər İDT-nin
- ✓ subyektlərinə aiddirlər
 - vəzifələrinə aiddirlər
 - məqsədlərinə aiddirlər
 - funksiyalarına aiddirlər
 - obyektlərinə aiddirlər
47. İqtisadi maraqların daşıyıcıları dövlətin iqtisadiyyatı tənzimləməsinin:
- ✓ subyektlərinə aiddirlər
 - vəzifələrinə aiddirlər
 - məqsədlərinə aiddirlər
 - funksiyalarına aiddirlər
 - obyektlərinə aiddirlər
48. Dövlətin iqtisadiyyatı tənzimləmə obyektlərinə aid deyil:
- ✓ istehlakçıların marağı ,
 - qiymətlərin səviyyəsi və antiinflasiya prosesləri,
 - investisiya aktivliyi,
 - elmi-tədqiqat və təcrübə-layihə işləri
 - pul dövriyyəsi,
49. Dövlətin iqtisadiyyatı tənzimləmə obyektlərinə aid deyil:
- ✓ müəssisənin istehsalının həcmi,

- iqtisadiyyatın sahə, regional, təkrar istehsal və sosial strukturu,
- məşğulluq və kadrların hazırlanması,
- sosial və əmək münasibətləri, əhalinin müdafiəsi mexanizmi
- iqtisadi tsikllər,

50. Nəzəri ilkin şərtlərinə aşağıdakı aid edilmir:

- ✓ Müharibə, böhran şəraitində iqtisadiyyatın dövlət tənzimlənməsi maksimal həddə çatır
- Sosial problemlərin həlli bazar iqtisadiyyatında dövlət tərəfindən həyata keçiriləcək sosial münasibətlərin tənzimlənməsində özünü əks etdirir.
- Dövlət tərəfindən sosial institutların formalaşdırılması və əhaliyə sosial təyinatlı xidmətlərin göstərilməsi, sosial infrastrukturunun formalaşmasına (təhsil, səhiyyə və s.) və onların dövlətin himayəsində qalmasına gətirib çıxarır.
- Bazar iqtisadiyyatının formalaşması üçün müxtəlif nəzəri məktəblərin, istiqamətlərin təlimlərindən istifadə edilir
- Dövlət tərəfindən qəbul edilən hüquqi normativ aktların fundamental iqtisadi prinsiplərə, qanunlara əsaslanması və ona zidd olmaması.

51. Tarixi ilkin şərtlərə aşağıdakılar aiddir: A) Dövlət qurulduğu dövrdən hakimedici orqanlar iqtisadiyyata təsir göstərməyə başlayır. B) Qanunverici bazanın yaradılması nəticəsində dövlətin iqtisadiyyata təsiri zərurətə çevrilir. C) Müharibə böhran şəraitində iqtisadiyyatın dövlət tənzimlənməsi maksimal həddə çatır. D) Bazar iqtisadiyyatının formalaşması üçün müxtəlif nəzəri məktəblərin istiqamətlərin təlimlərindən istifadə edilir.

- ✓ A,B
- C,D,A
- B,C
- A,D
- B,C,D

52. İqtisadiyyatın dövlət tənzimlənməsi geniş mənada özündə əks etdirir

- ✓ iqtisadiyyatın poqnozlaşdırılmasını, planlaşdırılmasını, maliyyələşdirilməsini, büdcə təminatını, vergi qoymanı, kreditləşməni, inzibətçiliyi, uçot, nəzarəetmə və s. prinsip və reallaşma mexanizmlərini.
- qanunverici bazanın yaradılması nəticəsində dövlətin iqtisadiyyata təsirini
- iqtisadiyyatın planlaşdırılmasını
- sosial institutların formalaşdırılması və əhaliyə sosial təyinatlı xidmətlərin göstərilməsini
- iqtisadiyyatın poqnozlaşdırılmasını, planlaşdırılmasını, maliyyələşdirilməsini, büdcə təminatını, vergi qoymanı, kreditləşməni, inzibətçiliyi, uçot, nəzarəetmə və s. prinsip və reallaşma mexanizmlərini.

53. Bazarın çatışmamazlıqlarına aşağıdakı aid edilə bilməz:

- ✓ ölkə regionlarının proporsional inkişaf etməməsi
- işsizlik, inflyasiya, makroiqtisadi qeyri-sabitlik;
- sosial ədalətlik probleminə bazarın biganə olması;
- dövlətlər arasındakı səviyyədə xarici ticarət əlaqələrinin tarazlığını təmin etmək üçün iqtisadiyyatın tənzimlənməsi zəruriliyi və s
- bazar mexanizmləri vasitəsilə fundamental elm və texnika sahəsində kəskin irəliləyişlərin qeyri-mümkünlüyü;

54. Bazarın çatışmamazlıqlarına aşağıdakı aid edilə bilməz:

- ✓ ictimai sərvətlərin istehsalında bazarın kifayət dərəcədə maraqlı olması
- haqsız rəqabətin olması və inhisarlaşma;
- işsizlik, inflyasiya, makroiqtisadi qeyri-sabitlik;
- sosial ədalətlik probleminə bazarın biganə olması
- ictimai sərvətlərin, məhsulların istehsalında bazarın kifayət dərəcədə maraqlı olmaması;

55. indiqativ planlaşdırmanın göstərici və normativləri, yəni indikatorları sosial-iqtisadi inkişafın əsas parametrlərini xarakterizə edir: 1. mərkəzi səviyyədə 2. regional səviyyədə 3. bələdiyyə səviyyədə

- 3.0
- 1,2,3
- ✓ 1.2
- 2.3
- 1.3

56. Indiqativ planlaşdırmada tərkibinə daxil olan indikatorlar şəxsi və qarışıq müəssisələr üçün aşağıdakı xarakter daşıyır:

- ✓ stimullaşdırıcı və səmtləndirici
- məcburi
- səmtləndirici
- stimullaşdırıcı
- mütləq və səmtləndirici

57. Bazar iqtisadiyyatının strateji planlaşdırılmasının funksiyasını fərqləndirirlər. 1. ölkənin sosial-iqtisadi inkişafının perspektiv məqsədlərinin təyin edilməsi 2. ölkənin sosial-iqtisadi, elmi-texniki, innovasiya və ekoloji inkişaf məqsədlərinə nail olunmasında prioritetlərin seçilməsi 3. seçilmiş prioritetlər sistemlərinin realizəsinə sosial-iqtisadi mexanizmlərin işlənilib hazırlanması

- ✓ ,2,3
- 2.3
- 3.0
- 1.0
- 1.2

58. İqtisadi və sosial inkişaf: 1. çoxşaxəlidir 2. çoxamillidir 3. ziddiyyətli

- ✓ 1,2,3
- 2.3
- 3.0
- 1.0
- 1.2

59. Dövlətin transformasiya olunan iqtisadiyyatda sistemi təsdiqləyən funksiyalarına aiddir:

- ✓ hamısı
- makro, mezo və mikrosəviyyələrdə struktur transformasiyaları
- sahibkarlığa köməklik
- əhalinin transformasiyaya qədərki həyat keyfiyyət səviyyəsinin sabitləşdirilməsi
- transformasiya prosesinin geri dönməzliyini təmin edəcək şəraitin formalaşması

60. Texniki tənzimləməyə daxil olan III qrup elementlər uyğun gəlmənin qiymətləndirilməsidir ki, bura da aid edirlər: A)Məhsulun (təşkilatın, prosesin) uyğun gəlməsinin qiymətləndirilməsi: akkreditasiya, sınaq, qeydiyyat, qəbul etmə. B)Xidmətlərin (işin) uyğun gəlməsinin qiymətləndirilməsi: kateqoriyaların tədbiqi, işçinin (mütəxəssisin, ifaçının) ustalıqının (şəxsi iş bacarığının, məharətinin) qiymətləndirilməsi, istehlakçı ekspertizası, biznes-birliklər çərçivəsində qiymətləndirmə və s. C)İşçinin uyğun gəlməsinin qiymətləndirilməsi: qohumluq və ya tanışlıq əsasında qiymətlən-dirilməsi, şəxsi iş bacarığının, məharətinin qiymətləndirilməsi, xasiyyətinin qiymətləndirilməsi

- ✓ A,B
- B,C
- B
- C
- A,B,C

61. Texniki tənzimləməyə daxil olan II qrup elementlər uyğun gəlmənin təsdiqidir ki, bura da daxildir: A)Mütləq tələblərə uyğun gəlmənin təsdiqi: məhsulun qoyulan tələblərə uyğun gəlməsinin bəyannəmə ilə təsdiq edilməsi və məhsulun mütləq sertifikatlaşdırılması; B)Könüllü tələblərə uyğun gəlmənin təsdiqi: məhsulun, prosesin, işin və xidmətin könüllü sertifikatlaşdırılması. C)Seçmə tələblərə uyğun gəlmənin təsdiqi: prosesin, işin və xidmətin seçmə sertifikatlaşdırılması.

- ✓ A,B
- B,C
- B
- C
- A,B,C

62. Texniki tənzimləməyə daxil olan I qrup elementlər normaların təyini, tədbiqi və yerinə yetirilməsidir ki, bura daxildir: A)Mütləq tələblər: məhsula və prosesə; B)Könüllü tələblər: məhsula, prosesə, işə və xidmətə. C)Seçmə tələblər: prosesə, işə və xidmətə.

- ✓ A,B
- A,B,C
- B,C

- B, C

63. Texniki tənzimləməyə daxil olan elementlərin hər biri malikdir. A)maddi əsas B)konkret zamana C)obyekt və subyektə

- ✓ C
- B,C
 - A,B
 - B
 - A,B,C

64. Texniki tənzimləməyə daxil olan elementlərin hər biri özündə

- ✓ onların reallaşmasını təmin edən alətlərin məcmusunu əks etdirir.
- Əmtəə, məhsul, iş, xidmət və proseslərin keyfiyyəti haqda informasiya təminatını əks etdirir.
 - Kvota və deklarasiyanın tətbiqini əks etdirir.
 - Haqlı rəqabət üçün şəraitin yaradılmasını əks etdirir
 - İstehlakçıların maraqlarının maksimum nəzərə alınmasını əks etdirir.

65. Uyğun gəlmənin qiymətləndirilməsi aşağıdakı üsullarla aparılır

- ✓ Standartlaşdırma
- Müsabiqələr
 - Keyfiyyət nəzarət
 - Dövlət nəzarəti
 - İş yerlərinin attestasiyası

66. Uyğun gəlmənin qiymətləndirilməsi aşağıdakı üsullarla aparılır

- ✓ Reqlamentləşdirmə
- Kateqoriyaların tətbiqi
 - İşçinin (mütəxəssisin, ifaçının) ustalığının (şəxsi iş bacarığının, məharətinin) qiymətləndirilməsi
 - Xidmətlərin ekspertizası
 - Qəbul etmə

67. Texniki tənzimləmə tərəfindən təqdim edilən informasiya :

- ✓ bazarın subyektlərini və əhalini məlumatlandıraraq istiqamətləndirir
- ekoloji-iqtisadi-sosial davamlı inkişafa istiqamətləndirir.
 - müxtəlif proseslərin, sahə və regionların mühafizəsinə istiqamətləndirir.
 - müxtəlif proseslərin, sahə və regionların mühafizəsinə istiqamətləndirir
 - əhalinin, dövlətin yüksək keyfiyyətli əmtəə, məhsul, iş və xidmətlərdən istifadəsinə istiqamətləndirir.

68. Dolay (iqtisadi) tənzimləmə metodlarına aşağıdakıları aid etmərlər:

- Qiymətlərin tənzimlənməsi
 - Gömrük rüsumları, valyuta məzənnələri və valyuta mübadilə şərtləri
- ✓ Dövlət sifarişləri və kontrakt sistemləri
- Vergiləyir
 - Ehtiyatlara görə ödəmələr, kreditə görə faiz və kredit güzəştləri.

69. Bazar iqtisadiyyatında dövlət tənzimlənməsinin dolay metodları:

- ✓ bazarda oyun qaydalarını müəyyən etməklə təsərrüfat fəaliyyəti ilə məşğul olan subyektlərin maraqlarına təsir göstərir.
- müəyyən məhsul növlərinin istehsalına hüquqi və inzibati məhdudiyyətləri, qadağaları qoyur.
 - əmtəələrin idxal və ixracına məhdudiyyətləri qoyur.
 - qanunların qəbul olunmasını tələb edir
 - ölkə ərazisində istifadə olunan texnologiyalara və istehsal edilən məhsullara keyfiyyət sertifikatlarını tətbiq edir.

70. İnizibati (birbaşa) metodlar dövlətin iqtisadiyyata aşağıdakı birbaşa təsiri ilə səciyyələnir: A)inhisar bazarın tənzim olunması, B)ətraf mühitin qorunub saxlanması problemləri, C)standartların hazırlanması və onlar üzərində nəzarət, D)əhəlinin yaşayışının minimum parametrlərinin qorunub saxlanması, E)ixracın lisenziyalasdırılması, F)xarici investisiyaların üzərində dövlət nəzarəti. 1)

- ✓ hamısı
- C,E,F
 - heç biri
 - A,C,E
 - A,B,C

71. İnizibati (birbaşa) metodlar fəaliyyət sərbəstliyinin dairəsini: A) kiçildir B) genişləndirir C) dəyişməz saxlayır

- ✓ A
- B,C
 - A,B
 - A,C
 - A,B,C

72. İqtisadiyyatın inkişafını effektiv tənzimləmək üçün hansı əlaqələri təsəvvür etmək lazım deyil: 1.strukturunu 2.vəziyyətini 3.həcmi 4.problemləri 5.dünya iqtisadiyyatında yerini 6.perspektivlərini

- ✓ 3.4
- 1,2,3,4,5
 - 2.5
 - 1.3
 - 1,2,3

73. İqtisadi planlar vasitəsiylə dövlət...nail olur:

- ✓ proporsional inkişafa
- iqtisadiyyatı tənzimləməyə
 - resurslardan səmərəli istifadəyə
 - sosial bərabərliyə
 - gəlirlərin ədalətli bölgüsünə

74. Dövlət tərəfindən qəbul olunan planlar hansı fəaliyyətin müəyyən sahələrini müəyyən edə bilər?

- ✓ sosial və iqtisadi
- iqtisadi və inzibati
 - inzibati
 - iqtisadi və maliyyə
 - iqtisadi

75. Aşağıda göstərilən amillərdən hansıları iqtisadi artımın proqnozlaşdırılmasında Kobb-Duqlas ikifaktorlu istehsal funksiyasında istifadə edilir? 1. investisiyalar 2. maddi istehsal sferasında əmək məsrəfləri 3. dövlət xərcləri 4. istehsal fondları 5. pul təklifi

- ✓ 2.4
- 2.3
 - 4.5
 - 3.5
 - 1.2

76. Məqsədli proqramlaşdırma üsulları istifadə edilir.

- ✓ bütün səviyyə və fəaliyyətlərdə
- birliklərin-holdinglərin, konsorsiumların fəaliyyətində
 - maliyyə-sənaye qruplarının fəaliyyətində
 - iri müəssisələrin fəaliyyətində
 - regional və bələdiyyə səviyyələrdə,

77. Məqsədli proqram aşağıdakılar üzrə qarşılıqlı əlaqəli tədbirlər sistemidir. 1. məqsədlər 2. ehtiyatlar 3. müddətlər

- ✓ 1,2,3
- 2.3
- 3.0
- 1.0
- 1.2

78. Məqsədli proqram inkişafın aşağıdakı prioritetlərini verilmiş müddətdə və ən böyük səmərə ilə realizəsini təmin edir 1. sosial, 2. iqtisadi, 3. elmi-texniki 4. ekoloji

- ✓ 1,2,3,4
- 2,3,4
- 2.4
- 1,2,3

79. indiqativ planlaşdırmanın funksiyası: 1. ümumiləşmiş göstəricilər və normativlər sistemini təyin etməyə imkan verir 2. indiqatorların mərkəzi, regional və yerli büdcələrlə bağlılığını həyata keçirir 3. planlaşdırma indikator planları ilə müvafiq iqtisadi vasitələri hərəkətə gətirir

- ✓ 1,2,3
- 2.3
- 3.0
- 1.0
- 1.2

80. Birbaşa tənzimləmə metodu deyil:

- ✓ açıq bazarda əməliyyatlar
- sanksiya və qadağaların tətbiqi
- lisenziyaların verilməsi
- sifariş və kontraktların tətbiqi
- qanunvericilik aktlarının qəbulu

81. IDT-nin əsas formalarına aid deyil:

- proqramlaşdırma
- makroiqtisadi planlaşdırma
- ✓ sığortalama
- proqnozlaşdırma
- strateji planlaşdırma

82. Dövlətin transformasiya olunan iqtisadiyyatda sistemi formalaşdıran funksiyalarına aiddir:

- ✓ hamısı
- inhisarsızlaşma və rəqabət mühitinin formalaşması
- normativ-hüquqi bazanın formalaşması
- bazar infrastrukturunun formalaşması
- dövlətsizləşdirmə və özəlləşdirmə

83. Transformasiya edilən iqtisadiyyatda dövlətin əsas funksiyaları:

- ✓ Hamısını
- sistemi təsdiqləmə
- sistemi yenidən yaratma
- heç birini
- sistemi formalaşdırma

84. Milli iqtisadiyyatın məqsədi iqtisadiyyatın balanslaşdırılmış bərabər səviyyədə inkişafa nail olmaqdan ibarətdir və dövlət bu məqsədi həyata keçirmək üçün aşağıdakı funksiyaları həyata keçirir: 1. Qanunverici 2. İnizibati 3. informasiya 4. tənzimləmə 5. nəzarət

- ✓ hamısı

- heç biri
- 1,2,3
- 1,3,4
- 1,4,5

85. İndikativ planın konsepsiyasına aşağıdakı mövqelər daxildir: 1. iqtisadi, siyasi və inzibati tədbirlərin hazırlanması və idarələrin (investisiyaların) yaradılması, 2. planların fasiləsiz (permanent) tərtibi və onların həyata keçirilməsi mexanizminin modifikasiyası. 3. uzun, orta və ya yaxın perspektivə mühüm proseslərin proqnozlaşdırılması

- ✓ 1,2,3
- 2.3
- 2.0
- 1.3
- 1.2

86. İndikativ planın konsepsiyasına aşağıdakı mövqelər daxildir: 1. uzun, orta və ya yaxın perspektivə mühüm proseslərin proqnozlaşdırılması; 2. müəyyən məqsədlər üçün iqtisadiyyatın inkişafını istiqamətləndirmiş, çox və ya az müfəssəl proqramların tərtib edilməsi. 3. planın reallaşdırılması vasitələrinin müəyyən edilməsi,

- ✓ 1,2,3
- 2.3
- 2.0
- 1.3
- 1.2

87. İqtisadi sistemin yenidən yaradılması və dövlət idarəetməsinin modernləşdirilməsi təcrübəsində ölkənin və onun yenidənqurulmasının idarə edilməsinin şərtlərinin bir sıra özünəməxsusluğunu nəzərə almaq zəruridir. 1. Tarixi ölçülərə görə qısa olan vaxtda bizim ölkədə həyata keçirilən radikal yenidən yaranmaların miqyasının unikallığıdır. 2. Hal-hazırda indiyə qədər olduğundan daha dəqiqliklə iqtisadi siyasət və strategiyanın əsas məqsədlərini zaman və əhatəsinə görə təyin etmək və yaymaq lazımdır. 3. Dövlət idarəetməsinin əsas vəzifələrindən biri iqtisadi yenidən qurumların millət və ölkənin maraqlarına daim uyğun gəlməsi mexanizminin işlənilməsi və hazırlanmasıdır. 4. Dünya siyasət və iqtisadiyyatında əhəmiyyətli yer tutmağa çalışan dövlətlər dünya iqtisadi mühitində tarazlığın təmin edilməsi üzrə müxtəlif beynəlxalq aksiyalarda aktiv iştirak etməlidirlər.

- ✓ 1,2,3,4
- 2,3,4
- 2.4
- 1.3
- 1.2

88. Bazar şəraitində dövlət tərəfindən iqtisadiyyatın tənzimlənməsində aşağıdakı formalarının tətbiq edilməsini məqsədə uyğun sayır : 1. əmək şəraitinin, əmək münasibətlərinin, əmək haqqının tənzimlənməsi; 2. sosial tənzimləmə (dövlət sosial sığortası daxil edilməklə) ; 3. ətraf mühitin bərpası və müdafiəsinin dövlət tənzimlənməsi; məhdudiyyətlə və icazə (dövlət lisenziyalandırması və s.) vasitəsilə tənzimləmə.

- ✓ 1,2,3
- 1.3
- 2.0
- 2.3
- 1.2

89. Bazar şəraitində dövlət tərəfindən iqtisadiyyatın tənzimlənməsində aşağıdakı formalarının tətbiq edilməsini məqsədə uyğun sayır : 1. büdcə tənzimləməsi - dövlət büdcəsinin vəsaitlərinin onların istifadəsi üzrə müxtəlif istiqamətlərdə bölüşdürülməsi ; 2. dövlət proqramlarının və dövlət sifarişlərinin formalaşdırılması vasitəsilə tənzimləmə; 3. qiymət tənzimləməsi;

- ✓ 1,2,3
- 2.3
- 2.0
- 1.3
- 1.2

90. Bazar şəraitində dövlət tərəfindən iqtisadiyyatın tənzimlənməsində aşağıdakı formalarının tətbiq edilməsini məqsədə uyğun sayır : 1. bir sıra sahə və obyektlərin dövlət tərəfindən bilavasitə idarə edilməsi; 2. vergi tənzimləməsi; 3. pul-kredit tənzimləməsi – pul dövriyyəsinə təsir;

- ✓ 1,2,3
- 2.3
- 2.0
- 1.3
- 1.2

91. Texniki tənzimləməyə daxil olan IV qrup elementlər nəzərdə tutur.

- ✓ dövlət nəzarətini
- ictimai nəzarəti
- daxili nəzarəti
- beynəlxalq nəzarəti
- xəsssi nəzarəti

92. Texniki tənzimləməyə daxil olan elementlər istifadə oluna bilər.

- ✓ dövlət, regional və yerli səviyyədə
- qlobal səviyyədə
- lokal səviyyədə
- sahə səviyyəsində
- dövlət və dövlətlərarası səviyyədə

93. Uyğun gəlmənin qiymətləndirilməsi aşağıdakı üsullarla aparılır: A)Akkreditasiya B)Sınaq C)Mütləq sertifikatlaşdırma, bəyannamələrin tədbiqi D)Könüllü sertifikatlaşdırma E)Qeydiyyat

- ✓ hamısı
- A,C
- heç biri
- A,C,E
- A,B,C

94. Normallaşdırmaya aiddir: A)Reqlamentləşdirmə B)Milli səviyyədə standartlaşdırma C)Müəssisə (TMK) səviyyəsində standartlaşdırma

- B
- ✓ A,B,C
- B,C
- A,B
- C

95. Texniki tənzimləmənin məqsədləridir: A)İstehlakı çəşdirə, yayındıra bilən hərəkətlərdən müdafiə B)Haqlı rəqabət üçün şəraitin yaradılması C)ETT təmini D)Əmtəə, məhsul, iş, xidmət və proseslərin beynəlxalq bazarda hərəkətinə köməklik

- ✓ A,B,C
- A,B,D
- A,B,C,D
- A,C,D
- B,C,D

96. Texniki tənzimləmənin məqsədləridir: A)Texniki reqlamentlər vasitəsilə dövlət tənzimlənməsi B)Milli standartlar və təşkilatın standartları vasitəsilə özütənzimləmə C)Vətəndaşların həyat və sağlamlılıqlarının, dövlətin, fiziki və hüquqi şəxslərin əmlakının müdafiəsi D)Ətraf mühitin, flora və faunanın müdafiəsi

- ✓ A,B,C,D
- B,C,D
- A,B,D
- A,C,D
- A,B,C

97. Keyfiyyət normalarının texniki tənzimləməsi : A)bazarın subyektləri arasında könüllü əsaslarla məhsulun, prosesin, işin, xidmətin keyfiyyətinin rəqabətqabiliyyətli olması üçün ilkin hədd rolunu oynayır, B)bazarın «oyun qaydaları»ndan biri kimi çıxış edir C)əhalinin, dövlətin yüksək keyfiyyətli əmtəə, məhsul, iş və xidmətlərdən istifadəsinə zəmin yaradır

- ✓ A,B,C
- A,B
- A,C
- A
- B,C

98. Keyfiyyət normalalarının texniki tənzimləməsi zəmin yaradır. A)subyektlər arasında haqlı rəqabətin stimullaşdırılmasına, B)əhalinin keyfiyyətli əmtəə, məhsul, iş və xidmətlərdən istifadəsinə C)dövlətin yüksək keyfiyyətli əmtəə, məhsul, iş və xidmətlərdən istifadəsinə

- ✓ A,B,C
- A,B
- A,C
- A
- B,C

99. Texniki normalar kimi çıxış edə bilər.A)məhsulun (məmulatın) kütləsi, rəngi, ölçüləri B)müəssisənin quraşdırılması zamanı təmizləyici qurğuların quraşdırılması zəruriliyi C) təhlükəsizlik tələblərinə uyğun olan göstəricilərin gözlənilməsi

- ✓ A,B,C
- A,B
- A,C
- B
- B,C

100. Tənzimləyicilər kimi çıxış edir.

- ✓ hüquqi əsaslarlatəsdiq edilmiş stavkalar
- hüquqi əsaslarla təsdiq edilmiş texniki normalar
- tələb və təklifin kəsişmə nöqtəsi
- hüquqi əsaslarla təsdiq edilmiş rüsumlar
- faiz dərəcələri

101. Texniki tənzimləmə istifadə olunur.

- ✓ tələb və təklifin tənzimlənməsində
- dövlətinmaraqlarınınqorunmasında
- əhalininmaraqlarınınqorunmasında
- istehsalçıların maraqlarının qorunmasında
- tələb və təklifin tənzimlənməsində iştirak etməklə, həm dövlətin maraqlarının, həm istehlakçı kimi əhalinin, həm də rəqabət mühitinin təmin edilməsi baxımından istehsalçıların maraqlarının qorunmasında

102. .İqtisadiyyatın dövlət tənzimlənməsinin inzibati vasitə və alətləri əhatə etmir

- ✓ məsləhətvermə
- icazəvermə
- məcburetmə
- göstərişvermə
- qabağaətmə

103. Aşağıdakı birbaşa tənzimləmə metodu deyil:

- ✓ Subsidiyaların verilməsi
- Ölkə ərazisində istifadə olunan texnologiyalara və istehsal edilən məhsullara keyfiyyət sertifikatlarının tətbiqi.
- lisenziyaların tətbiqi.
- Ölkə ərazisində istifadə olunan texnologiyalara və istehsal edilən məhsullara standartların tətbiqi
- İqtisadiyyatın inkişafını məqsədlərinin təyin edilməsi.

104. Dövlət sifarişlərini həyata keçirərkən aşağıdakı məqsədlər müəyyən edilir: A)dövlətin maddi ehtiyatlarının yaradılması və saxlanması B)ölkənin təhlükəsizliyinin və müdafiə qabiliyyətiyinin təmin edilməsi C)ölkənin beynəlxalq aləmdə öhdəliklərinin yerinə yetirilməsi üçün məhsulların ixracını təmin etmək D)məqsədli dövlət proqramlarını reallaşdırmaq

- ✓ A,B,C,D
- B,C,D
- A,B,D
- A,C,D
- A,B,C

105. İnzibati metodların tətbiqi aşağıdakı hallarda qaçılmaz və alternativsiz sayılır: A) bazar proseslərinin iqtisadi tənzimləyicilər səmərə vermədikdə; B) normativ və standartların tərtibi və onlara dövlət nəzarətinin təmini zamanı; C) dünya təsərrüfat əlaqələrində milli maraqların qorunmasını təmin etmək məqsədilə.

- ✓ A,B,C
- A,B
- A,C
- C
- B,C

106. İDT-nin ilkin informasiyanın alınması və təhlili metodların tətbiqi zamanı:

- ✓ dövlət iqtisadiyyatda baş verən prosesləri təhlil etmək üçün ilk növbədə müasir vəziyyəti ifadə edən informasiyanı toplayır.
- iqtisadi fəaliyyətin hüquqi təminini təşkil edir
- pul dövriyyəsinin təşkili, pul dövriyyəsinin kütləsinin və sürətinin, valyuta məzənnəsinin, kredit münasibətlərinin tənzimlənməsini həyata keçirir
- fiskal siyasət və büdcə bölməsinin (sektorunun) tənzimlənməsini həyata keçirir
- dövlət iqtisadiyyatda baş verən prosesləri təhlil etmək üçün hakimiyyət orqanları sərəmcan verir

107. Dövlətin iqtisadiyyatı tənzim etmə vasitələrində hansı proqnozlardan istifadə edilir?

- iqtisadi və qeyri-iqtisadi
- gözlənilən, təsadüfi
- məqsədli, kompleks
- perspektiv, öncədən görmə
- ✓ fərdi, kompleks

108. proqnozların tərtib olunmasında hansı proqramlardan istifadə olunur? 1.məqsədli 2.fərdi 3.kompleks 4.iqtisadi 5.daxili

- ✓ 1.3
- 1,2,3,4,5
- 2.3
- 1,3,5
- 2.3

109. Qısamüddətli dövrdə iqtisadiyyatda mövcud olan problemləri aradan qaldırmağa imkan verən hansı tənzimləmə metodlarıdır?

- ✓ birbaşa
- inzibati
- dolay
- daxili
- iqtisadi

110. İnzibati metodun tətbiqi hansı hallarda qaçılmaz və alternativsiz hesab olunur?

- ✓ bazar proseslərinin iqtisadi tənzimləyiciləri səmərə vermədikdə
- iqtisadi siyasətin iqtisadi tənzimləyiciləri işə yaramadıqda
- konkret olaraq bu metodun tətbiqiə ehtiyac yarandıqda
- iqtisadi siyasətlə vəhdət təşkil etdikdə
- dövlət bu subyektlərlə yalnız mübarizə apara bilmədikdə

111. Dövlətin iqtisadiyyatı tənzimləməsinin birinci təsnifat qrupuna aid deyil: 1.ümumi 2.xüsusi 3.daxili 4.birbaşa 5.dolay

- ✓ 3,4, 5
- 1,2,4,5,
- 4.5
- 1,2,4,5
- 1,2,3,4,5

112. SAB-ın aşağıdakı modelləri vardır:

- ✓ hamısı
- maddi-dəyər
- statik
- dinamik
- hesabat

113. Fiskal tənzimləmə alətləridir: 1. Vergilər 2. Dövlət xərcləri 3. Subsidiyalar və dotasiyalar

- ✓ 1.2
- 2.3
- 2.0
- 1,2,3
- 1.3

114. Bazar iqtisadiyyatında hal-hazırda dövlətin sifarişlərinin aşağıdakı növü yoxdur:

- ✓ təhsil sistemində sifarişlər
- elmi tədqiqatlara olan sifarişlər
- dövlətin maddi ehtiyat fondu üçün məhsulun təchizatı sifarişləri,
- ərzaq təhlükəsizliyini təmin etmək üçün dövlətin və regionların kənd təsərrüfatı məhsulları fonduna sifarişlər
- müdafiə ilə əlaqədar hərbi sifarişlər

115. Dövlət sifarişlərinin formalaşması zamanı aşağıdakı əsas prinsiplərə əməl edilməlidir: 1. rəqabət qabiliyyətlilik, 2. qənaətlilik, 3. səmərəlilik, 4. tender zamanı hesabatların olması, 5. verifikasiyalılıq

- ✓ 1,2,3,4
- 2,3,4,5
- 3,4,5
- 1,3,4,5
- 1,2,3,4,5

116. İlkin informasiyanın alınması və təhlili metodlarına daxildir:

- ✓ A,B
- B,C
- A,C
- C
- A,B,C

117. İlkin informasiyanın alınması və təhlili metodlarına daxil deyildir:

- ✓ ekstrapolyasiya metodu
- Normativ metod
- İndeks metodu
- Sturukturlaşma metodu
- Qruplaşdırma metodu

118. İDT-nin təsadüfi və qeyri-tipik istisna təşkil edən metodlarına aid deyildir.

- ✓ normativ
- iqtisadi-riyazi
- ekstrapolyasiya

- iqtisadi qruplaşdırma metodu
 - statistik
- 119.** Birinci təsnifləşdirməyə uyğun olaraq İDT-nin metodlarını ayırmaq olar: a) ümumi metodlara. b) təsadüfi metodlara. c) xüsusi metodlara.
- ✓ A,B,C
- A,B
 - A,C
 - A
 - B,C
- 120.** İqtisadiyyatın dövlət tərəfindən idarə edilməsi sayəsində aşağıdakı istiqamətlər üzrə real ölçülərin götürülməsinin gücləndirilməsi təmin edilir: 1. - prioritet sahələrin əsasən artırılması və inkişafı; 2. - istehsalın və istehlakın, tələb və təkliflərin, gəlir və xərclərin, maddi, əmək, maliyyə və digər ehtiyatların balanslaşdırılması 3. - təsərrüfatçılığın müxtəlif səviyyə və məqamlarının maraqlarının qorunması.
- 1.2
 - 3.1
- ✓ 1,2,3
- heç biri
 - 1.0
- 121.** İqtisadiyyatın dövlət tərəfindən idarə edilməsi sayəsində aşağıdakı istiqamətlər üzrə real ölçülərin götürülməsinin gücləndirilməsi təmin edilir: 1. iqtisadiyyatın sosial yönümlüüyü; 2. təsərrüfatların innovasiya inkişafı yolu ilə keçirilməsi və strukturlarının dəyişdirilməsi; 3. - prioritet sahələrin əsasən artırılması və inkişafı;
- ✓ 1,2,3
- 2.0
 - 3.1
 - 1.2
 - heç biri
- 122.** dövlət bölməsinin rolunu və yerini qiymətləndirmək üçün aşağıdakı göstəricilərdən də istifadə olunur: 1. məsrəflərin mütləq miqdarı və onun ümummilli məhsulda faizlərlə payı, 2. məhsul və işlərin keyfiyyət və səmərəliliyi, 3. rəqabətlik qabiliyyəti, 4. rentabellik səviyyəsi,
- ✓ 1,2,3,4
- 1,2,3
 - heç biri
 - 1,3,4
 - 4.0
- 123.** praktiki olaraq dövlət bölməsinin müəssisə və təşkilatlarının, onların fəaliyyət effektivliyinin makro və mikro əlamətlərinə görə iki bloka ayrılması zərurəti meydana gəlir. Birinci bloka makro effektiv işləyən müəssisələr aiddir: 1. dövlət təşkilatları 2. unitar dövlət idarələri 3. istehsal və sosial infrastruktur sahələrində fəaliyyət göstərən təşkilati-hüquqi formalı müəssisələr
- 2.0
 - 1.3
- ✓ 1,2,3
- 1.2
 - 2.3
- 124.** Dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsait hara daxil olur:
- dövlət büdcəsinin xərc hissəsinə
 - prezidentin ehtiyat fonduna
 - qızıl-valyuta ehtiyatlarına
 - bələdiyyələrin xərclərinə
- ✓ dövlət büdcəsinin gəlir hissəsinə
- 125.** Dövlət iqtisadi həyatda aşağıdakı fəaliyyətləri həyata keçirmir:

- valyuta məzənnəsinin dəyişməsinə birbaşa və dolaylı yollarla nəzarət edir;
 - Milli gəlirin yenidən bölgüsünü təmin edir (büdcə siyasəti vasitəsilə);
 - ✓ əhalinin yüksək gəlirliliyinə zəmanət verir
 - istehsalın dövlət bölməsini yaradır (dövlət müəssisələri);
 - əhalinin həyat keyfiyyətinin və milli təhlükəsizliyin yüksək səviyyəsinin təmin olunması üçün zəruri olan maddi nemətləri daxili və xarici iqtisadi subyektlərdən dövlət sifarişləri vasitəsilə alır;
- 126.** Dövlət mülkiyyətinin idarəedilməsi metodları müxtəlif olduğuna görə onların təsnifləşdirilməsi, fikrimizcə idarəetmə obyektinin xüsusiyyətini nəzərə almalıdır və aşağıdakı qaydada reallaşdırılmalıdır: A) inzibati metodlar; B) iqtisadi metodlar; C) qanunverici və normativ – hüquqi metodlar; D) təşkilati metodlar; E) texniki-normativ metodlar.
- ✓ A,B,C,DE
 - A,B
 - A,D,E
 - A,B,C
 - A,B,C, D
- 127.** Dövlətin rolu, onun mülkiyyətinin idarəedilməsi aşağıdakı vacib səbəblərlə bağlıdır. A) həyat səviyyəsi, sosial müdafiəlilik, sağlamlığın vəziyyəti, intellektual inkişaf, təhlükəsizlik və digər ümumi qəbul edilmiş insani dəyərləri müəyyənləşdirir. B) ölkə ərazisində və onun həüdudlarından kənarda yerləşən bir çox obyektləri əhatə edir. C) təşkilati və hüquqi müxtəlifliyi ilə fərqləndirilir ki, onlar xalq təfərrüfatının geniş sahələr spektrini əhatə edir və müxtəlif istiqamətlərdə istifadə üçün nəzərdə tutulur. D) dövlət hüququnun reallaşdırılması qanunverici orqanlar, icra orqanları, məhkəmə qurumları vasitəsilə nail olunur.
- ✓ A,B,C,D
 - C,B
 - A,D
 - A,B
 - A,B,C
- 128.** Dövlət mülkiyyəti aşağıdakı qaydada təsnifatlaşdırıla bilər: A) mülkiyyətin rolunun artırılması dövlət hissəsinin dərəcəsinə görə (səhmlərin dövlət paketinə əsasən); B) sənayeləşmə dərəcəsinə görə; C) istehsal edilən məhsul bazarında iştirak dərəcəsinə görə
- A
 - C,B
 - A,B
 - ✓ A,B,C
 - A,C
- 129.** iqtisadiyyatın dövlət sektoru qarışıq iqtisadiyyatın vacib hissəsi olmaqla, özündə cəmləşdirir.: A) dövlət təşkilatları və idarələr kompleksini, B) dövlət müəssisələrini, C) maliyyə, qızıl-valyuta, maddi-təbii ehtiyatlar, D) infrastruktur, sosial-mədəni və digər dövlət əmlakı obyektlərini, E) dövlət və onun subyektlərinin mülkiyyəti formaları
- A,B,E
 - B,C
 - ✓ hamısı
 - A,C
 - heç biri
- 130.** Həlli vacib olan məsələlərin məqsədlərindən, xarakterindən və maliyyələşdirilmə mənbələrindən asılı olaraq İqtisadiyyatın dövlət bölməsi aşağıdakı əsas bloka ayrılır: A) sahibkarlıq strukturları B) dövlət büdcəsindən maliyyələşən təşkilatlar və idarələr C) əhalinin, digər hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyəti olmayan torpaqlar, təbii ehtiyatlar
- ✓ A,B,C
 - A,B
 - C
 - A,C
 - B,C
- 131.** İqtisadiyyatın dövlət bölməsi çoxkomponentli, çoxsəviyyəli və çoxfunksiyalı kompleks olmaqla həlli vacib olan məsələlərin məqsədlərindən, xarakterindən və maliyyələşdirilmə mənbələrindən asılı olaraq neçə əsas bloka ayrılır.
- ✓ 3.0
 - 4.0

- 5.0
- 6.0
- 2.0

132. Açıq iqtisadiyyatda makroiqtisadi tənzimlənmənin mühüm problemidir:

- ✓ daxili və xarici tarazlıq
- dövlət xərclərinin azaldılması
- işsizliyin , inflyasiyanın azaldılması
- idxal və ixracın balanslaşdırılması
- daxili tarazlıq

133. İqtisadi siyasətin bütün formaları üçün vacib olan prinsip 1. İqtisadi siyasət həmişə iki faktorun təsiri ilə formalaşır: daima dəyişkən təsərrüfatçılıq şəraiti və iqtisadi təfəkkür səviyyəsi. 2. İqtisadi siyasətin səmərəsi ölkə realıqlarının nəzərə alınmasından asılıdır. 3. İqtisadi siyasət ölkənin siyasi kursunun müdafiəsinin həlledici vasitəsidir.

- ✓ 1,2,3
- 1.2
- 2.3
- 2.0
- 1.3

134. Dövlətin iqtisadiyyatı idarəetmə sənədlərinə nə aid deyil

- ✓ bəyannamə
- plan
- maliyyə planı
- proqram
- proqnoz

135. Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aid deyil:

- ✓ İstehsal vasitələrinin yerləşdirilməsi həyata keçirilir
- Əhalinin sosial təminatını həyata keçirir.
- Dövlətin maliyyə-vergi siyasəti reallaşdırılır.
- Antiinhisar tənzimləmə tədbirləri həyata keçirilir
- Ətraf mühitin mühafizəsi təmin edilir.

136. Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aiddir: 1. Ölkənin sosial iqtisadi inkişafı proqnozlaşdırılaraq təhlil edilir. 2. Dövlət satınalmaları müəyyənləşdirilir. 3. Pul tənzimlənməsi həyata keçirilir. 4. Özəlləşdirmə tətbiq edilərək reallaşdırılır.

- ✓ 1,2,3,4
- 2,3,4
- 1.4
- 1,4,2
- 1,2,3

137. İqtisadi fəaliyyətin tənzimlənməsini təmin edən hüquqi normaların əsas prinsiplərinə aid deyil:

- ✓ İqtisadi təsərrüfat subyektlərinin fərqləndirilməsi prinsipi
- İqtisadi təsərrüfat subyektlərinin bərabərlik prinsipi.
- İqtisadi fəaliyyətdə iqtisadi azadlıq və onun həvəsləndirilməsi prinsipi.
- İnhisar və haqsız rəqabətdən müdafiə prinsipi
- İqtisadi təsərrüfat subyektlərin fəaliyyətinin tənzimlənməsi prinsipi.

138. Dövlətin iqtisadi siyasətinin işlənməsi zamanı nəzəri əsas rolunu oynayır.

- ✓ pozitiv və normativ yanaşmaların əlaqələndirilməsi
- hüquqi, diplomatik, sosial tədbirlər
- iqtisadi, informasiya, təhsil, təşkilati tədbirlər

- dövlət hakimiyyəti orqanları və Prezidenti tərəfindən həyata keçirilən tədbirlər
- ekzogen və endogen amillərin nəzərə alınması

139. Pozitiv iqtisadi siyasət öyrənir.

- ✓ real şəraitdə dövlət orqanlarının vəziyyətdən çıxış edərək özlərinin cəaparmalarını öyrənir
- tədiyyə balansının saldosunun (idxal və ixracarasında balansın) sıfır olmasının nail olmanı
- məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasının nail olmanı
- ətraf mühitin qorunmasına nail olmanı
- dövlət orqanlarının hər hansı biri iqtisadi prosesdə necə hərəkət etmələrini

140. iqtisadi siyasət modelini yaradarkən aşağıdakı vacib sayılır.

- ✓ məqsədlərin nisbətindəki tarazlığı saxlamaq
- müxtəlif məqsədlərin reallaşması üçün əlavə resursların ayrılması
- məqsədlərin həllində ardıcılığın gözlənilməsi
- məqsədlərin diaqnozunun aparılma aşısı
- məqsədlərin seçimində qərar qəbul edən instansiyaların mərkəzləşdirilməsi

141. İqtisadi siyasətin aşağıdakı təsnifat növü var: 1. Liberal 2. Mobilizəedici 3. Tənzimləyici

- ✓ 1,2,3
- 1.2
- 2.0
- 2.3
- 1.3

142. İqtisadi siyasətin alətləridir: 1. İnizibati 2. İqtisadi 3. institusional

- 2.3
- ✓ 1,2,3
- 1.3
- 1.2
- 2.0

143. Makroiqtisadi tarazlığa nail olmada dövlətin əsas istifadə etdiyi siyasətlərdir. 1. Pul-kredit 2. Bütçə-vergi 3. Xarici iqtisadi

- ✓ 1,2,3
- 1.2
- 2.0
- 2.3
- 1.3

144. İqtisadi siyasətin əsas məqsədidir: 1. Qiymətlərdə sabitliyin əldə edilməsi 2. İqtisadi artıma nail olma 3. Tədiyyə balansının sabitliyi 4. Tam məşğulluğun əldə olunması

- ✓ hamısı
- 2,3,4
- 2.4
- heç biri
- 1,2,3

145. Ordoliberalizm məktəbinin mövqeyinə görə iqtisadi siyasətin həyata keçirilməsidə dövrü aşağıdakılardan ibarət deyildir

- ✓ Makroiqtisadi planın qəbulu
- Şəraitin proqnozlaşdırılması
- Fəaliyyət proqramı haqqında qərar qəbulu
- Proqramın həyata keçirilməsi
- Məqsədlərin diaqnozu

146.	Bir çox ölkələrin hüquqi normativ aktlarında dövlətin iqtisadi siyasəti aşağıdakıların məcmusu kimi götürülür. A) hüquqi, diplomatik, sosial tədbirlərin B) iqtisadi, informasi, təhsil, təşkilati tədbirlərin C) dövlət hakimiyyəti orqanları və Prezidenti tərəfindən həyata keçirilən tədbirlərin ✓ A, B, C - A, B - B - A - B, C
147.	Bazar iqtisadiyyatı şəraitində iqtisadi siyasətin istiqamətinə bu aid deyil: ✓ poternalist - əmək bazarında - konyuktura və struktur - sosial - antiinflasiya
148.	Tənzimləmə prosesində aşağıdakı aspektlər meydana gəlir: A) dövlət təsirin məqsədi formalaşdırılır B) strategiya işlənilir hazırlanır C) böyük bir qrup alternativ həllərin içərisindən optimal olanı seçilir ✓ A, B, C - A, B - B - C - B, C
149.	Iqtisadiyyatın dövlət tərəfindən idarə edilməsi sayəsində aşağıdakı istiqamətlər üzrə real ölçülərin götürülməsinin gücləndirilməsi təmin edilir: 1. - prioritet sahələrin əsasən artırılması və inkişafı; 2. - istehsalın və istehlakın, tələb və təkliflərin, gəlir və xərclərin, maddi, əmək, maliyyə və digər ehtiyatların balanslaşdırılması 3. - təsərrüfatçılığın müxtəlif səviyyə və mərhələlərinin maraqlarının qorunması. ✓ 1, 2, 3 1.2 1.0 3.1 - heç biri
150.	Iqtisadiyyatın dövlət tərəfindən idarə edilməsi sayəsində aşağıdakı istiqamətlər üzrə real ölçülərin götürülməsinin gücləndirilməsi təmin edilir: 1. iqtisadiyyatın sosial yönümlüüyü; 2. təsərrüfatların innovasiya inkişafı üçün keçirilməsi və strukturlarının dəyişdirilməsi; 3. - prioritet sahələrin əsasən artırılması və inkişafı; ✓ 1, 2, 3 1.2 3.1 2.0 - heç biri
151.	dövlət bölməsinin rolunu və yerini qiymətləndirmək üçün aşağıdakı göstəricilərdən də istifadə olunur; 1. məsrəflərin mütləq miqdarı və onun ümummilli məhsulda faizlərlə payı, 2. məhsul və işlərin keyfiyyət və səmərəliliyi, 3. rəqəbatlılıq qabiliyyəti, 4. rentabellik səviyyəsi, ✓ 1, 2, 3, 4 1, 3, 4 - heç biri 1, 2, 3 4.0
152.	praktiki olaraq dövlət bölməsinin müəssisə və təşkilatlarının, onların fəaliyyət effektivliyinin makro və mikro əlamətlərinə görə iki blokə ayrılması zərurəti meydana gəlir. Birinci blokə makro effektivlə işləyən müəssisələr aiddir: 1. dövlət təşkilatları 2. unitar dövlət idarələri 3. istehsal və sosial infrastruktur sahələrində fəaliyyət göstərən təşkilati-hüquqi formalı müəssisələr ✓ 1, 2, 3 2.3

- 2.0
- 1.3
- 1.2

153. Dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsait hara daxil olur:

- ✓ dövlət büdcəsinin gəlir hissəsinə
- bələdiyyələrin xərclərinə
- prezidentin ehtiyat fonduna
- qızıl-valyuta ehtiyatlarına
- dövlət büdcəsinin xərc hissəsinə

154. Dövlət iqtisadi həyatda aşağıdakı fəaliyyətləri həyata keçirmir:

- ✓ əhalinin yüksək gəlirliliyinə zəmanət verir
- əhalinin həyat keyfiyyətinin və milli təhlükəsizliyin yüksək səviyyəsinin təmin olunması üçün zəruri olan maddi nemətləri daxili və xarici iqtisadi subyektlərdən dövlət sifarişləri vasitəsilə alır;
- valyuta məzənnəsinin dəyişməsinə birbaşa və dolaylı yollarla nəzarət edir;
- Milli gəlirin yenidən bölgüsünü təmin edir (büdcə siyasəti vasitəsilə);
- istehsalın dövlət bölməsini yaradır (dövlət müəssisələri);

155. Dövlət mülkiyyətinin idarəedilməsi metodları müxtəlif olduğuna görə onların təsnifləşdirilməsi, fikrimizcə idarəetmə obyektinin xüsusiyyətini nəzərə almalıdır və aşağıdakı qaydada reallaşdırılmalıdır: A) inzibati metodlar; B) iqtisadi metodlar; C) qanunverici və normativ – hüquqi metodlar; D) təşkilati metodlar; E) texniki-normativ metodlar.

- ✓ A,B,C,DE
- A,B,C
- A,D,E
- A,B
- A,B,C, D

156. Dövlətin rolu, onun mülkiyyətinin idarəedilməsi aşağıdakı vacib səbəblərlə bağlıdır. A) həyat səviyyəsi, sosial müdafiəlilik, sağlamlığın vəziyyəti, intellektual inkişaf, təhlükəsizlik və digər ümumi qəbul edilmiş insani dəyərləri müəyyənləşdirir. B) ölkə ərazisində və onun həddlərindən kənarda yerləşən bir çox obyektləri əhatə edir. C) təşkilati və hüquqi müxtəlifliyi ilə fərqləndirilir ki, onlar xalq təfərrüfatının geniş sahələr spektrini əhatə edir və müxtəlif istiqamətlərdə istifadə üçün nəzərdə tutulur. D) dövlət hüququnun reallaşdırılması qanunverici orqanlar, icra orqanları, məhkəmə qurumları vasitəsilə nail olunur.

- ✓ A,B,C,D
- A,B
- A,D
- C,B
- A,B,C

157. Dövlət mülkiyyəti aşağıdakı qaydada təsnifatlaşdırıla bilər: A) mülkiyyətin rolunun artırılması dövlət hissəsinin dərəcəsinə görə (səhmlərin dövlət paketinə əsasən); B) sənayeləşmə dərəcəsinə görə; C) istehsal edilən məhsul bazarında iştirak dərəcəsinə görə

- ✓ A,B,C
- A,C
- A
- C,B
- A,B

158. iqtisadiyyatın dövlət setoru qarışıq iqtisadiyyatın vacib hissəsi olmaqla, özündə cəmləşdirir.: A) dövlət təşkilatlar və idarələr kompleksini, B) dövlət müəssisələrini, C) maliyyə, qızıl-valyuta, maddi-təbii ehtiyatlar, D) infrastruktur, sosial-mədəni və digər dövlət əmlakı obyektlərini, E) dövlət və onun subyektlərinin mülkiyyəti formaları

- ✓ hamısı
- A,B,E
- heç biri
- A,C
- B,C

- 159.** Həlli vacib olan məsələlərin məqsədlərindən, xarakterindən və maliyyələşdirilmə mənbələrindən asılı olaraq İqtisadiyyatın dövlət bölməsi aşağıdakı əsas bloka ayrılır: A) sahibkarlıq strukturları B) dövlət büdcəsindən maliyyələşən təşkilatlar və idarələr C) əhəlinin, digər hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyəti olmayan torpaqlar, təbii ehtiyatlar
- ✓ A,B,C
- A,B
 - C
 - A,C
 - B,C
- 160.** İqtisadiyyatın dövlət bölməsi çoxkomponentli, çoxsəviyyəli və çoxfunksiyalı kompleks olmaqla həlli vacib olan məsələlərin məqsədlərindən, xarakterindən və maliyyələşdirilmə mənbələrindən asılı olaraq neçə əsas bloka ayrılır.
- ✓ 3.0
- 4.0
 - 5.0
 - 6.0
 - 2.0
- 161.** Açıq iqtisadiyyatda makroiqtisadi tənzimlənmənin mühüm problemidir:
- ✓ daxili və xarici tarazlıq
- dövlət xərclərinin azaldılması
 - işsizliyin , inflyasiyanın azaldılması
 - idxal və ixracın balanslaşdırılması
 - daxili tarazlıq
- 162.** İqtisadi siyasətin bütün formaları üçün vacib olan prinsip 1. İqtisadi siyasət həmişə iki faktorun təsiri ilə formalaşır: daima dəyişkən təsərrüfatçılıq şəraiti və iqtisadi təfəkkür səviyyəsi. 2. İqtisadi siyasətin səmərəsi ölkə reallıqlarının nəzərə alınmasından asılıdır. 3. İqtisadi siyasət ölkənin siyasi kursunun müdafiəsinin həlledici vasitəsidir.
- ✓ 1,2,3
- 1.2
 - 2.3
 - 2.0
 - 1.3
- 163.** Dövlətin iqtisadiyyatı idarəetmə sənədlərinə nə aid deyil
- ✓ bəyannamə
- plan
 - maliyyə planı
 - proqram
 - proqnoz
- 164.** Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aid deyil:
- ✓ İstehsal vasitələrinin yerləşdirilməsi həyata keçirilir
- Əhəlinin sosial təminatını həyata keçirir.
 - Dövlətin maliyyə-vergi siyasəti reallaşdırılır.
 - Antiinhisar tənzimləmə tədbirləri həyata keçirilir
 - Ətraf mühitin mühafizəsi təmin edilir.
- 165.** Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aiddir: 1. Ölkənin sosial iqtisadi inkişafı proqnozlaşdırılaraq təhlil edilir. 2. Dövlət satınalmaları müəyyənləşdirilir. 3. Pul tənzimlənməsi həyata keçirilir. 4. Özəlləşdirmə tətbiq edilərək reallaşdırılır.
- ✓ 1,2,3,4
- 2,3,4
 - 1.4
 - 1,4,2
 - 1,2,3

166. İqtisadi fəaliyyətin tənzimlənməsini təmin edən hüquqi normaların əsas prinsiplərinə aid deyil:

- ✓ İqtisadi təsərrüfat subyektlərinin fərqləndirilməsi prinsipi
- İqtisadi təsərrüfat subyektlərinin bərabərlik prinsipi.
 - İqtisadi fəaliyyətdə iqtisadi azadlıq və onun həvəsləndirilməsi prinsipi.
 - İnhisar və haqsız rəqabətdən müdafiə prinsipi
 - İqtisadi təsərrüfat subyektlərin fəaliyyətinin tənzimlənməsi prinsipi.

167. Dövlətin iqtisadi siyasətinin işlənməsi zamanı nəzəri əsas rolunu oynayır.

- ✓ pozitiv və normativ yanaşmaların əlaqələndirilməsi
- hüquqi, diplomatik, sosial tədbirlər
 - iqtisadi, informasiya, təhsil, təşkilati tədbirlər
 - dövlət hakimiyyəti orqanları və Prezidenti tərəfindən həyata keçirilən tədbirlər
 - ekzogen və endogen amillərin nəzərə alınması

168. Pozitiv iqtisadi siyasət öyrənir.

- ✓ real şəraitdə dövlət orqanlarının vəziyyətdən çıxış edərək özlərinin ehtiyatlarını öyrənir
- tədiyyə balansının saldosunun (idxal və ixracarasında balansın) sıfır olmasının nail olmanı
 - məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasının nail olmanı
 - ətraf mühitin qorunmasına nail olmanı
 - dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə hərəkət etmələrini

169. iqtisadi siyasət modelini yaradarkən aşağıdakı vacib sayılır.

- ✓ məqsədlərin nisbətindəki tarazlığı saxlamaq
- müxtəlif məqsədlərin reallaşması üçün əlavə resursların ayrılması
 - məqsədlərin həllində ardıcılığın gözlənilməsi
 - məqsədlərin diaqnozunun aparılma aşısı
 - məqsədlərin seçimində qərar qəbul edən instansiyaların mərkəzləşdirilməsi

170. İqtisadi siyasətin aşağıdakı təsnifat növü var: 1. Liberal 2. Mobilizəedici 3. Tənzimləyici

- ✓ 1,2,3
- 1.2
 - 2.0
 - 2.3
 - 1.3

171. İqtisadi siyasətin alətləridir: 1. İnqibati 2. İqtisadi 3. institusional

- ✓ 1,2,3
- 1.2
 - 2.3
 - 2.0
 - 1.3

172. Makroiqtisadi tarazlığa nail olmada dövlətin əsas istifadə etdiyi siyasətlərdir. 1. Pul-kredit 2. Bütçə-vergi 3. Xarici iqtisadi

- ✓ 1,2,3
- 1.2
 - 2.0
 - 2.3
 - 1.3

173. İqtisadi siyasətin əsas məqsədidir: 1. Qiymətlərdə sabitliyin ələdə edilməsi 2. İqtisadi artıma nail olma 3. Tədiyyə balansının sabitliyi 4. Tam məşğulluğun ələdə olunması

- ✓ hamısı
- 2,3,4
- 2.4
- heç biri
- 1,2,3

174. İqtisadi siyasətdə xarici tarazlıq:

- ✓ tədiyyə balansının saldosunun sıfır olmasına nail olmaqdır.
- siyasət dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə rəkət etmələrini öyrənilməsinə nail olmaqdır
- fəaliyyət proqramı haqqında qərar qəbuluna nail olmaqdır.
- iqtisadi artımın maksimum olmasına nail olmaqdır.
- məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasına nail olmaqdır.

175. Normativ iqtisadi siyasət öyrənir.

- məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasına nail olmanı
- real şəraitdə dövlət orqanlarının vəziyyətdən çıxış edərək özlərinin necə aparmalarını öyrənir.
- ✓ dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə hərəkət etmələrini
- ətraf mühitin qorunmasına nail olmanı
- tədiyyə balansının saldosunun (idxal və ixracarasında balansın) sıfır olmasına nail olmanı

176. Endogen amillərə aid deyildir:

- ✓ vergi
- faiz dərəcəsi
- investisiya
- inflyasiya
- valyuta məzənnəsi

177. Endogen amillərə aid deyildir

- investisiya,
- istehlak
- ✓ pul kütləsi
- məşğulluq səviyyəsi
- inflyasiya

178. .Ekzogen amillərə aid deyildir

- ✓ inflyasiya
- dövlət borcu
- dövlət xərcləri
- vergi
- pul kütləsi

179. İqtisadi siyasətdə daxili tarazlıq

- iqtisadi artımın maksimum olmasına nail olmaqdır.
- məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasına nail olmaqdır.
- ✓ tədiyyə balansının saldosunun sıfır olmasına nail olmaqdır.
- fəaliyyət proqramı haqqında qərar qəbuluna nail olmaqdır.
- siyasət dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə hərəkət etmələrini öyrənilməsinə nail olmaqdır

180. Ordoliberalizmin məktəbinin mövqeyinə görə iqtisadi siyasətin həyata keçirilməsi dövrü aşağıdakılardan ibarət deyildir

- Şəraitin proqnozlaşdırılması
- Məqsədlərin diaqnozu
- ✓ Makroiqtisadi planın qəbulu
- Fəaliyyət proqramı haqqında qərar qəbulu

	• Proqramın həyata keçirilməsi
181.	Bir çox ölkələrin hüquqi normativ aktlarında dövlətin iqtisadi siyasəti aşağıdakıların məcmusu kimi götürülür. A) hüquqi, diplomatik, sosial tədbirlərin B) iqtisadi, informasi, təhsil, təşkilati tədbirlərin C) dövlət hakimiyyəti orqanları və Prezidenti tərəfindən həyata keçirilən tədbirlərin ✓ A,B,C • B • A,B • B,C • A
182.	Bazar iqtisadiyyatı şəraitində iqtisadi siyasətin istiqamətinə bu aid deyil: ✓ poternalist • antiinflasiya • sosial • konyuktura və struktur • əmək bazarında
183.	Tənzimləmə prosesində aşağıdakı aspektlər meydana gəlir: A) dövlət təsirin məqsədi formalaşdırılır B) strategiya işlənilib hazırlanır C) böyük bir qrup alternativ həllərin içərisindən optimal olanı seçilir • C ✓ A,B,C • A,B • B,C • B
184.	Iqtisadiyyatın dövlət tərəfindən idarə edilməsi sayəsində aşağıdakı istiqamətlər üzrə real ölçülərin götürülməsinin gücləndirilməsi təmin edilir: 1. - prioritet sahələrin əsasən artırılması və inkişafı; 2. - istehsalın və istehlakın, tələb və təkliflərin, gəlir və xərclərin, maddi, əmək, maliyyə və digər ehtiyatların balanslaşdırılması 3. - təsərrüfatçılığın müxtəlif səviyyə və məqamlarının maraqlarının qorunması. ✓ 1,2,3 • 3.1 • 1.0 • 1.2 • heç biri
185.	Iqtisadiyyatındövləttərəfindəidarə edilməsisayəsində aşağıdakı istiqamətlər üzrə real ölçüləringötürülməsiningücləndirilməsitəminəedilir: 1.iqtisadiyyatın sosialyönümlülüğü; 2. təsərrüfatlarıninnovasiyainkişafyolunakeçirilməsi və strukturlarınındəyişdirilməsi; 3. - prioritetsahələrin əsasənartırılması və inkişafı; ✓ 1,2,3 • 1.2 • 3.1 • 2.0 • heç biri
186.	dövlət bölməsinin rolunu və yerini qiymətləndirmək üçün aşağıdakı göstəricilərdən də istifadə olunur; 1. məsrəflərin mütləq miqdarı və onun ümummilli məhsulda faizlərlə payı, 2. məhsul və işlərin keyfiyyət və səmərəliliyi, 3. rəqabətlik qabiliyyəti, 4. rentabellik səviyyəsi, ✓ 1,2,3,4 • 1,3,4 • heç biri • 1,2,3 • 4.0
187.	praktiki olaraq dövlət bölməsinin müəssisə və təşkilatlarının, onların fəaliyyət effektivliyinin makro və mikro əlamətlərinə görə iki bloka ayrılması zərurəti meydana gəlir. Birinci bloka makro effektivliklə işləyən müəssisələr aiddir: 1. dövlət təşkilatları 2. unitar dövlət idarələri 3. istehsal və sosial infrastruktur sahələrində fəaliyyət göstərən təşkilati-hüquqi formalı müəssisələr

- ✓ 1,2,3
- 2.3
- 2.0
- 1.3
- 1.2

188. Dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsait hara daxil olur:

- dövlət büdcəsinin xərc hissəsinə
- prezidentin ehtiyat fonduna
- qızıl-valyuta ehtiyatlarına
- ✓ dövlət büdcəsinin gəlir hissəsinə
- bələdiyyələrin xərclərinə

189. Dövlət iqtisadi həyatda aşağıdakı fəaliyyətləri həyata keçirmir:

- ✓ əhalinin yüksək gəlirliliyinə zəmanət verir
- əhalinin həyat keyfiyyətinin və milli təhlükəsizliyin yüksək səviyyəsinin təmin olunması üçün zəruri olan maddi nemətləri daxili və xarici iqtisadi subyektlərdən dövlət sifarişləri vasitəsilə alır;
- valyuta məzənnəsinin dəyişməsinə birbaşa və dolaylı yollarla nəzarət edir;
- Milli gəlirin yenidən bölgüsünü təmin edir (büdcə siyasəti vasitəsilə);
- istehsalın dövlət bölməsini yaradır (dövlət müəssisələri);

190. Dövlət mülkiyyətinin idarəedilməsi metodları müxtəlif olduğuna görə onların təsnifləşdirilməsi, fikrimizcə idarəetmə obyektinin xüsusiyyətini nəzərə almalıdır və aşağıdakı qaydada reallaşdırılmalıdır: A) inzibati metodlar; B) iqtisadi metodlar; C) qanunverici və normativ – hüquqi metodlar; D) təşkilati metodlar; E) texniki-normativ metodlar.

- ✓ A,B,C,DE
- A,B,C
- A,D,E
- A,B
- A,B,C, D

191. Dövlətin rolu, onun mülkiyyətinin idarəedilməsi aşağıdakı vacib səbəblərlə bağlıdır. A) həyat səviyyəsi, sosial müdafiəlilik, sağlamlığın vəziyyəti, intellektual inkişaf, təhlükəsizlik və digər ümumi qəbul edilmiş insani dəyərləri müəyyənləşdirir. B) ölkə ərazisində və onun hüduqlarından kənarda yerləşən bir çox obyektləri əhatə edir. C) təşkilati və hüquqi müxtəlifliyi ilə fərqləndirilir ki, onlar xalq təfərrüfatının geniş sahələr spektrini əhatə edir və müxtəlif istiqamətlərdə istifadə üçün nəzərdə tutulur. D) dövlət hüququnun reallaşdırılması qanunverici orqanlar, icra orqanları, məhkəmə qurumları vasitəsilə nail olunur.

- ✓ A,B,C,D
- A,B
- A,D
- C,B
- A,B,C

192. Dövlət mülkiyyəti aşağıdakı qaydada təsnifatlaşdırıla bilər: A) mülkiyyətin rolunun artırılması dövlət hissəsinin dərəcəsinə görə (səhmlərin dövlət paketinə əsasən); B) sənayeləşmə dərəcəsinə görə; C) istehsal edilən məhsul bazarında iştirak dərəcəsinə görə

- ✓ A,B,C
- A,C
- A
- C,B
- A,B

193. iqtisadiyyatın dövlət setoru qarışıq iqtisadiyyatın vacib hissəsi olmaqla, özündə cəmləşdirir.: A) dövlət təşkilatlar və idarələr kompleksini, B) dövlət müəssisələrini, C) maliyyə, qızıl-valyuta, maddi-təbii ehtiyatlar, D) infrastruktur, sosial-mədəni və digər dövlət əmlakı obyektlərini, E) dövlət və onun subyektlərinin mülkiyyətə formaları

- ✓ hamısı
- A,B,E
- heç biri
- A,C

- B,C

194. Həlli vacib olan məsələlərin məqsədlərindən, xarakterindən və maliyyələşdirilmə mənbələrindən asılı olaraq İqtisadiyyatın dövlət bölməsi aşağıdakı əsas bloka ayrılır: A) sahibkarlıq strukturları B) dövlət büdcəsindən maliyyələşən təşkilatlar və idarələr C) əhalinin, digər hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyəti olmayan torpaqlar, təbii ehtiyatlar

- ✓ A,B,C
- A,B
- C
- A,C
- B,C

195. İqtisadiyyatın dövlət bölməsi çoxkomponentli, çoxsəviyyəli və çoxfunksiyalı kompleks olmaqla həlli vacib olan məsələlərin məqsədlərindən, xarakterindən və maliyyələşdirilmə mənbələrindən asılı olaraq neçə əsas bloka ayrılır.

- ✓ 3.0
- 4.0
- 5.0
- 6.0
- 2.0

196. Açıq iqtisadiyyatda makroiqtisadi tənzimlənmənin mühüm problemidir:

- ✓ daxili və xarici tarazlıq
- dövlət xərclərinin azaldılması
- işsizliyin , inflyasiyanın azaldılması
- idxal və ixracın balanslaşdırılması
- daxili tarazlıq

197. İqtisadi siyasətin bütün formaları üçün vacib olan prinsip 1. İqtisadi siyasət həmişə iki faktorun təsiri ilə formalaşır: daima dəyişkən təsərrüfatçılıq şəraiti və iqtisadi təfəkkür səviyyəsi. 2. İqtisadi siyasətin səmərəsi ölkə reallıqlarının nəzərə alınmasından asılıdır. 3. İqtisadi siyasət ölkənin siyasi kursunun müdafiəsinin həlledici vasitəsidir.

- ✓ 1,2,3
- 1.2
- 2.3
- 2.0
- 1.3

198. Dövlətin iqtisadiyyatı idarəetmə sənədlərinə nə aid deyil

- ✓ bəyannamə
- plan
- maliyyə planı
- proqram
- proqnoz

199. Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aid deyil:

- ✓ İstehsal vasitələrinin yerləşdirilməsi həyata keçirilir
- Əhalinin sosial təminatını həyata keçirir.
- Dövlətin maliyyə-vergi siyasəti reallaşdırılır.
- Antiinhisar tənzimləmə tədbirləri həyata keçirilir
- Ətraf mühitin mühafizəsi təmin edilir.

200. Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aiddir: 1. Ölkənin sosial iqtisadi inkişafı proqnozlaşdırılaraq təhlil edilir. 2. Dövlət satınalmaları müəyyənləşdirilir. 3. Pul tənzimlənməsi həyata keçirilir. 4. Özəlləşdirmə tətbiq edilərək reallaşdırılır.

- ✓ 1,2,3,4
- 2,3,4
- 1.4

- 1,4,2
 - 1,2,3
- 201.** Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aiddir: 1. Sosial iqtisadi inkişaf strategiyası təyin olunur. 2. İqtisadiyyatda struktur yenidənqurmalar həyata keçirilir. 3. İnvestisiya siyasəti reallaşdırılır. 4. Xarici iqtisadi fəaliyyət istiqamətləri müəyyən edilir.
- 2,3,4
 - 1,4,2
 - ✓ 1,2,3,4
 - 1,2,3
 - 1.4
- 202.** İqtisadi fəaliyyətin tənzimlənməsini təmin edən hüquqi normaların əsas prinsiplərinə aid deyil:
- ✓ İqtisadi təsərrüfat subyektlərinin fərqləndirilməsi prinsipi
 - İqtisadi təsərrüfat subyektlərinin bərabərlik prinsipi.
 - İqtisadi fəaliyyətdə iqtisadi azadlıq və onun həvəsləndirilməsi prinsipi.
 - İnhisar və haqsız rəqabətdən müdafiə prinsipi
 - İqtisadi təsərrüfat subyektlərin fəaliyyətinin tənzimlənməsi prinsipi.
- 203.** Dövlətin iqtisadi siyasətinin işlənməsi zamanı nəzəri əsas rolunu oynayır.
- ✓ pozitiv və normativ yanaşmaların əlaqələndirilməsi
 - hüquqi, diplomatik, sosial tədbirlər
 - iqtisadi, informasiya, təhsil, təşkilati tədbirlər
 - dövlət hakimiyyəti orqanları və Prezidenti tərəfindən həyata keçirilən tədbirlər
 - ekzogen və endogen amillərin nəzərə alınması
- 204.** Pozitiv iqtisadi siyasət öyrənir.
- ✓ real şəraitdə dövlət orqanlarının vəziyyətdən çıxış edərək özlərinin ehtiyatlarını öyrənir
 - tədiyyə balansının saldosunun (idxal və ixracarında balansın) sıfır olmasına nail olmanı
 - məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasına nail olmanı
 - ətraf mühitin qorunmasına nail olmanı
 - dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə hərəkət etmələrini
- 205.** iqtisadi siyasət modelini yaradarkən aşağıdakı vacib sayılır.
- ✓ məqsədlərin nisbətindəki tarazlığı saxlamaq
 - müxtəlif məqsədlərin reallaşması üçün əlavə resursların ayrılması
 - məqsədlərin həllində ardıcılığın gözlənilməsi
 - məqsədlərin diaqnozunun aparılma aşısı
 - məqsədlərin seçimində qərar qəbul edən instansiyaların mərkəzləşdirilməsi
- 206.** İqtisadi siyasətin aşağıdakı təsnifat növü var: 1. Liberal 2. Mobilizəedici 3. Tənzimləyici
- ✓ 1,2,3
 - 1.2
 - 2.0
 - 2.3
 - 1.3
- 207.** İqtisadi siyasətin alətləridir: 1. İnzibati 2. İqtisadi 3. institusional
- ✓ 1,2,3
 - 1.2
 - 2.3
 - 2.0
 - 1.3

208. İqtisadi siyasətin əsas məqsədidir: 1. Qiymətlərdə sabitliyin əldə edilməsi 2. İqtisadi artıma nail olma 3. Tədiyyə balansının sabitliyi 4. Tam məşğulluğun əldə olunması

- ✓ hamısı
- 2,3,4
 - 2.4
 - heç biri
 - 1,2,3

209. İqtisadi siyasətdə xarici tarazlıq:

- ✓ tədiyyə balansının saldosunun sıfır olmasının nail olmaqdır.
- iqtisadi artımın maksimum olmasına nail olmaqdır.
 - fəaliyyət proqramı haqqında qərar qəbuluna nail olmaqdır.
 - siyasət dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə rəkət etmələrini öyrənilməsinə nail olmaqdır
 - məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasının nail olmaqdır.

210. Normativ iqtisadi siyasət öyrənir.

- ✓ dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə hərəkət etmələrini
- tədiyyə balansının saldosunun (idxal və ixrac arasındakı balansın) sıfır olmasının nail olmanı
 - məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasının nail olmanı
 - ətraf mühitin qorunmasına nail olmanı
 - real şəraitdə dövlət orqanlarının vəziyyətdən çıxış edərək özlərini necə aparmalarını öyrənir.

211. Endogen amillərə aid deyildir:

- ✓ vergi
- valyuta məzənnəsi
 - inflyasiya
 - investisiya
 - faiz dərəcəsi

212. Endogen amillərə aid deyildir

- ✓ pul kütləsi
- inflyasiya
 - investisiya,
 - istehlak
 - məşğulluq səviyyəsi

213. .Ekzogen amillərə aid deyildir

- ✓ inflyasiya
- dövlət xərcləri
 - vergi
 - pul kütləsi
 - dövlət borcu

214. İqtisadi siyasətdə daxili tarazlıq

- fəaliyyət proqramı haqqında qərar qəbuluna nail olmaqdır.
- ✓ tədiyyə balansının saldosunun sıfır olmasının nail olmaqdır.
- məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasının nail olmaqdır.
 - iqtisadi artımın maksimum olmasına nail olmaqdır.
 - siyasət dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə hərəkət etmələrini öyrənilməsinə nail olmaqdır

215. Ordoliberalizm məktəbinin mövqeyinə görə iqtisadi siyasətin həyata keçirilməsidə övrü aşağıdakılardan ibarət deyildir

- ✓ Makroiqtisadi planın qəbulu
- Şəraitin proqnozlaşdırılması
 - Fəaliyyət proqramı haqqında qərar qəbulu
 - Proqramın həyata keçirilməsi
 - Məqsədlərin diaqnozu
216. Bir çox ölkələrin hüquqi normativ aktlarında dövlətin iqtisadi siyasəti aşağıdakıların məcmusu kimi götürülür. A) hüquqi, diplomatik, sosial tədbirlərin B) iqtisadi, informasi, təhsil, təşkilatı tədbirlərin C) dövlət hakimiyyəti orqanları və Prezidenti tərəfindən həyata keçirilən tədbirlərin
- ✓ A,B,C
- A,B
 - B
 - A
 - B,C
217. Bazar iqtisadiyyatı şəraitində iqtisadi siyasətin istiqamətinə bu aid deyil:
- ✓ poternalist
- əmək bazarında
 - konyuktura və struktur
 - sosial
 - antiinflasiya
218. Tənzimləmə prosesində aşağıdakı aspektlər meydana gəlir: A) dövlət təsirin məqsədi formalaşdırılır B) strategiya işlənilib hazırlanır C) böyük bir qrup alternativ həllərin içərisindən optimal olanı seçilir
- ✓ A,B,C
- A,B
 - B
 - C
 - B,C
219. İqtisadiyyatın dövlət tərəfindən idarə edilməsi sayəsində aşağıdakı istiqamətlər üzrə real ölçülərin götürülməsinin gücləndirilməsi təmin edilir: 1. - prioritet sahələrin əsasən artırılması və inkişafı; 2. - istehsalın və istehlakın, tələb və təkliflərin, gəlir və xərclərin, maddi, əmək, maliyyə və digər ehtiyatların balanslaşdırılması 3. - təsərrüfatçılığın müxtəlif səviyyə və məqamlarının maraqlarının qorunması.
- ✓ 1,2,3
- 1.2
 - 1.0
 - 3.1
 - heç biri
220. İqtisadiyyatın dövlət tərəfindən idarə edilməsi sayəsində aşağıdakı istiqamətlər üzrə real ölçülərin götürülməsinin gücləndirilməsi təmin edilir: 1. - iqtisadiyyatın sosial yönümlüüyü; 2. - təsərrüfatların innovasiya inkişafı və inkişafı; 3. - prioritet sahələrin əsasən artırılması və inkişafı;
- ✓ 1,2,3
- 1.2
 - 3.1
 - 2.0
 - heç biri
221. dövlət bölməsinin rolunu və yerini qiymətləndirmək üçün aşağıdakı göstəricilərdən də istifadə olunur; 1. məsrəflərin mütləq miqdarı və onun ümummilli məhsulda faizlərlə payı, 2. məhsul və işlərin keyfiyyət və səmərəliliyi, 3. rəqabətlik qabiliyyəti, 4. rentabellik səviyyəsi,
- ✓ 1,2,3,4
- 1,3,4
 - heç biri
 - 1,2,3
 - 4.0

222. praktiki olaraq dövlət bölməsinin müəssisə və təşkilatlarının, onların fəaliyyət effektivliyinin makro və mikro əlamətlərinə görə iki bloka ayrılması zərurəti meydana gəlir. Birinci bloka makro effektlə işləyən müəssisələr aiddir: 1. dövlət təşkilatları 2. unitar dövlət idarələri 3. istehsal və sosial infrastruktur sahələrində fəaliyyət göstərən təşkilati-hüquqi formalı müəssisələr
- ✓ 1,2,3
- 2.3
 - 2.0
 - 1.3
 - 1.2
223. Dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsait hara daxil olur:
- ✓ dövlət büdcəsinin gəlir hissəsinə
- bələdiyyələrin xərclərinə
 - prezidentin ehtiyat fonduna
 - qızıl-valyuta ehtiyatlarına
 - dövlət büdcəsinin xərc hissəsinə
224. Dövlət iqtisadi həyatda aşağıdakı fəaliyyətləri həyata keçirmir:
- ✓ əhəlinin yüksək gəlirliliyinə zəmanət verir
- əhəlinin həyat keyfiyyətinin və milli təhlükəsizliyin yüksək səviyyəsinin təmin olunması üçün zəruri olan maddi nemətləri daxili və xarici iqtisadi subyektlərdən dövlət sifarişləri vasitəsilə alır;
 - valyuta məzənnəsinin dəyişməsinə birbaşa və dolaylı yollarla nəzarət edir;
 - Milli gəlirin yenidən bölgüsünü təmin edir (büdcə siyasəti vasitəsilə);
 - istehsalın dövlət bölməsini yaradır (dövlət müəssisələri);
225. Dövlət mülkiyyətinin idarəedilməsi metodları müxtəlif olduğuna görə onların təsnifləşdirilməsi, fikrimizcə idarəetmə obyektinin xüsusiyyətini nəzərə almalıdır və aşağıdakı qaydada reallaşdırılmalıdır: A) inzibati metodlar; B) iqtisadi metodlar; C) qanunverici və normativ – hüquqi metodlar; D) təşkilati metodlar; E) texniki-normativ metodlar.
- ✓ A,B,C,D,E
- A,B,C
 - A,D,E
 - A,B
 - A,B,C, D
226. Dövlətin rolu, onun mülkiyyətinin idarəedilməsi aşağıdakı vacib səbəblərlə bağlıdır. A) həyat səviyyəsi, sosial müdafiəlilik, sağlamlığın vəziyyəti, intellektual inkişaf, təhlükəsizlik və digər ümumi qəbul edilmiş insani dəyərləri müəyyənləşdirir. B) ölkə ərazisində və onun hədudlarından kənarda yerləşən bir çox obyektləri əhatə edir. C) təşkilati və hüquqi müxtəlifliyi ilə fərqləndirilir ki, onlar xalq təfərrüfatının geniş sahələr spektrini əhatə edir və müxtəlif istiqamətlərdə istifadə üçün nəzərdə tutulur. D) dövlət hüququnun reallaşdırılması qanunverici orqanlar, icra orqanları, məhkəmə qurumları vasitəsilə nail olunur.
- ✓ A,B,C,D
- A,B
 - A,D
 - C,B
 - A,B,C
227. Dövlət mülkiyyəti aşağıdakı qaydada təsnifatlaşdırıla bilər: A) mülkiyyətin rolunun artırılması dövlət hissəsinin dərəcəsinə görə (səhmlərin dövlət paketinə əsasən); B) sənayeləşmə dərəcəsinə görə; C) istehsal edilən məhsul bazarında iştirak dərəcəsinə görə
- C,B
 - A,B
 - A,C
 - A
- ✓ A,B,C
228. iqtisadiyyatın dövlət setoru qarışıq iqtisadiyyatın vacib hissəsi olmaqla, özündə cəmləşdirir.: A) dövlət təşkilatlar və idarələr kompleksini, B) dövlət müəssisələrini, C) maliyyə, qızıl-valyuta, maddi-təbii ehtiyatlar, D) infrastruktur, sosial-mədəni və digər dövlət əmlakı obyektlərini, E) dövlət və onun subyektlərinin mülkiyyəti formaları

- ✓ hamısı
- A,B,E
 - heç biri
 - A,C
 - B,C
229. Həlli vacib olan məsələlərin məqsədlərindən, xarakterindən və maliyyələşdirilmə mənbələrindən asılı olaraq İqtisadiyyatın dövlət bölməsi aşağıdakı əsas bloka ayrılır: A) sahibkarlıq strukturları B) dövlət büdcəsindən maliyyələşən təşkilatlar və idarələr C) əhalinin, digər hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyəti olmayan torpaqlar, təbii ehtiyatlar
- ✓ A,B,C
- A,B
 - C
 - A,C
 - B,C
230. İqtisadiyyatın dövlət bölməsi çoxkomponentli, çoxsəviyyəli və çoxfunksiyalı kompleks olmaqla həlli vacib olan məsələlərin məqsədlərindən, xarakterindən və maliyyələşdirilmə mənbələrindən asılı olaraq neçə əsas bloka ayrılır.
- ✓ 3.0
- 4.0
 - 5.0
 - 6.0
 - 2.0
231. Açıq iqtisadiyyatda makroiqtisadi tənzimlənmənin mühüm problemdir:
- ✓ daxili və xarici tarazlıq
- dövlət xərclərinin azaldılması
 - işsizliyin , inflyasiyanın azaldılması
 - idxal və ixracın balanslaşdırılması
 - daxili tarazlıq
232. İqtisadi siyasətin bütün formaları üçün vacib olan prinsip 1. İqtisadi siyasət həmişə iki faktorun təsiri ilə formalaşır: daima dəyişkən təsərrüfatçılıq şəraiti və iqtisadi təfəkkür səviyyəsi. 2. İqtisadi siyasətin səmərəsi ölkə reallıqlarının nəzərə alınmasından asılıdır. 3. İqtisadi siyasət ölkənin siyasi kursunun müdafiəsinin həlledici vasitəsidir.
- ✓ 1,2,3
- 1.2
 - 2.3
 - 2.0
 - 1.3
233. Dövlətin iqtisadiyyatı idarəetmə sənədlərinə nə aid deyil
- ✓ bəyannamə
- plan
 - maliyyə planı
 - proqram
 - proqnoz
234. Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aid deyil:
- ✓ İstehsal vasitələrinin yerləşdirilməsi həyata keçirilir
- Əhalinin sosial təminatını həyata keçirir.
 - Dövlətin maliyyə-vergi siyasəti reallaşdırılır.
 - Antiinhisar tənzimləmə tədbirləri həyata keçirilir
 - Ətraf mühitin mühafizəsi təmin edilir.
235. Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aiddir: 1. Sosial iqtisadi inkişaf strategiyası təyin olunur. 2. İqtisadiyyatda struktur yenidənqurmalar həyata keçirilir. 3. İnvestisiya siyasəti reallaşdırılır. 4. Xarici iqtisadi fəaliyyət istiqamətləri müəyyən edilir.

- ✓ 1,2,3,4
- 2,3,4
- 1.4
- 1,4,2
- 1,2,3

236. İqtisadi fəaliyyətin tənzimlənməsini təmin edən hüquqi normaların əsas prinsiplərinə aid deyil:

- ✓ İqtisadi təsərrüfat subyektlərinin fərqləndirilməsi prinsipi
- İqtisadi təsərrüfat subyektlərinin bərabərlik prinsipi.
- İqtisadi fəaliyyətdə iqtisadi azadlıq və onun həvəsləndirilməsi prinsipi.
- İnhisar və haqsız rəqabətdən müdafiə prinsipi
- İqtisadi təsərrüfat subyektlərin fəaliyyətinin tənzimlənməsi prinsipi.

237. Dövlətin iqtisadi siyasətinin işlənməsi zamanı nəzəri əsas rolunu oynayır.

- ✓ pozitiv və normativ yanaşmaların əlaqələndirilməsi
- hüquqi, diplomatik, sosial tədbirlər
- iqtisadi, informasiya, təhsil, təşkilati tədbirlər
- dövlət hakimiyyəti orqanları və Prezidenti tərəfindən həyata keçirilən tədbirlər
- ekzogen və endogen amillərin nəzərə alınması

238. Pozitiv iqtisadi siyasət öyrənir.

- ✓ real şəraitdə dövlət orqanlarının vəziyyətdən çıxış edərək özlərinin cəəaparmalarını öyrənir
- .tədiyyə balansının saldosunun (idxal və ixracarında balansın) sıfır olmasının nail olmanı
- məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasının nail olmanı
- ətraf mühitin qorunmasına nail olmanı
- dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə hərəkət etmələrini

239. İqtisadi siyasətin aşağıdakı təsnifat növü var: 1. Liberal 2. Mobilizəedici 3. Tənzimləyici

- ✓ 1,2,3
- 1.2
- 2.0
- 2.3
- 1.3

240. İqtisadi siyasət modelini yaradarkən aşağıdakı vacib sayılır:

- ✓ məqsədlərin nisbətindəki tarazlığı saxlamaq
- məqsədlərin diaqnozunun aparılma ası
- məqsədlərin həllində ardıcılığın gözlənilməsi
- müxtəlif məqsədlərin reallaşması üçün əlavə resursların ayrılması
- məqsədləri seçməndə qərar qəbul edən instansiyaların mərkəzləşi

241. İqtisadi siyasətin alətləridir: 1. İnizibati 2. İqtisadi 3. institutsional

- 2.3
- 1.2
- ✓ 1,2,3
- 2.0
- 1.3

242. İqtisadi siyasətin əsas məqsədidir: 1. Qiymətlərdə sabitliyin əldə edilməsi 2. İqtisadi artıma nail olma 3. Tədiyyə balansının sabitliyi 4. Tam məşğulluğun əldə olunması

- ✓ hamısı
- heç biri

- 2.4
- 2,3,4
- 1,2,3

243. Makroiqtisadi tarazlığa nail olmada dövlətin əsas istifadə etdiyi siyasətlərdir. 1. Pul-kredit 2. Bütçə-vergi 3. Xarici iqtisadi

- ✓ 1,2,3
- 1.3
 - 2.3
 - 2.0
 - 1, 2

244. İqtisadi siyasətdə xarici tarazlıq:

- ✓ tədiyyə balansının saldosunun sıfır olmasının nail olmaqdır.
- siyasət dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə rəkət etmələrini öyrənilməsinə nail olmaqdır
 - fəaliyyət proqramı haqqında qərar qəbuluna nail olmaqdır.
 - iqtisadi artımın maksimum olmasına nail olmaqdır.
 - məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasının nail olmaqdır.

245. Normativ iqtisadi siyasət öyrənir.

- ✓ dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə hərəkət etmələrini
- ətraf mühitin qorunmasına nail olmanı
 - məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasının nail olmanı
 - tədiyyə balansının saldosunun (idxal və ixrac arasında balansın) sıfır olmasının nail olmanı
 - real şəraitdə dövlət orqanlarının vəziyyətdən çıxış edərək özlərinə necə aparmalarını öyrənir.

246. Endogen amillərə aid deyildir:

- faiz dərəcəsi
 - inflyasiya
 - investisiya
 - valyuta məzənnəsi
- ✓ vergi

247. Endogen amillərə aid deyildir

- inflyasiya
 - investisiya,
- ✓ pul kütləsi
- istehlak
 - məşğulluq səviyyəsi

248. .Ekzogen amillərə aid deyildir

- ✓ inflyasiya
- pul kütləsi
 - vergi
 - dövlət xərcləri
 - dövlət borcu

249. İqtisadi siyasətdə daxili tarazlıq

- ✓ tədiyyə balansının saldosunun sıfır olmasının nail olmaqdır.
- məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasının nail olmaqdır.
 - siyasət dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə hərəkət etmələrini öyrənilməsinə nail olmaqdır
 - fəaliyyət proqramı haqqında qərar qəbuluna nail olmaqdır.
 - iqtisadi artımın maksimum olmasına nail olmaqdır.

250.	Ordoliberalizmməktəbinin mövqeyinə görə iqtisadi siyasətin həyata keçirilməsi dövrü aşağıdakılardan ibarət deyildir
	✓ Makroiqtisadi planın qəbulu • Proqramın həyata keçirilməsi • Fəaliyyət proqramı haqqında qərar qəbulu • Şəraitin proqnozlaşdırılması • Məqsədlərin diaqnozu
251.	Bir çox ölkələrin hüquqi normativ aktlarında dövlətin iqtisadi siyasəti aşağıdakıların məcmusu kimi götürülür. A) hüquqi, diplomatik, sosial tədbirlərin B) iqtisadi, informasiya, təhsil, təşkilatı tədbirlərin C) dövlət hakimiyyəti orqanları və Prezidenti tərəfindən həyata keçirilən tədbirlərin • B,C • A • B • A,B ✓ A,B,C
252.	Bazar iqtisadiyyatı şəraitində iqtisadi siyasətin istiqamətinə bu aid deyil: • sosial • konyuktura və struktur • əmək bazarında • antiinflasiya ✓ potensial
253.	Tənzimləmə prosesində aşağıdakı aspektlər meydana gəlir: A) dövlət təsirin məqsədi formalaşdırılır B) strategiya işlənib hazırlanır C) böyük bir qrup alternativ həllərin içərisindən optimal olanı seçilir ✓ A,B,C • B • A,B • B,C • C
254.	Dövlətin iqtisadi siyasətinin tərkib hissəsidir: 1. İnvestisiya siyasəti 2. Bütçə siyasəti 3. Struktur siyasət 4. Qiymət siyasəti ✓ amısı • 1,2,3 • heç biri • 2,4 • 2,3,4
255.	Dövlətin iqtisadi siyasəti reallaşdırmada bazar institutuna təsiri zamanı nəzərdə tutulan subyekt hansıdır? • iqtisadi siyasətin istiqamətləndirilməsi • dövlət tənzimləməsinin məqsədi, tənzimləmə strategiyası ✓ iqtisadi inkişaf • iqtisadi siyasətin reallaşması subyektləri • bazar institutuna təsir mexanizmləri
256.	İnstitutların qarşılıqlı əlaqəsini qeyd edərkən adətən daha çox nəyə diqqət yetirilir ✓ dövlətin bazara göstərdiyi təsir • bazarın çatışmazlıqlarının həmin institutlarda müzakirəsi • dövlətin müvafiq institutlara göstərdiyi təsir • bazarın tənzimləmədə institutların tənzimləmə vasitələri • həmin institutların iqtisadi tənzimləmədə rolu
257.	Texniki tənzimləməyə daxil olan elementlərə aid deyil: 1. Milli səviyyədə standartlaşma 2. reqlamentləşmə 3. akkreditasiya 4. könüllü sertifikatlaşma 5. bəyannamələrin tətbiqi

- ✓ 3,4,5
- 1,3,5
- 1,2,3
- 2,3,4
- 1,2,3,4,5

258. Dövlətin iqtisadi siyasətinin tərkib hissəsidir: 1. İnvestisiya siyasəti 2. Bütçə siyasəti 3. Struktur siyasət 4. Qiymət siyasəti

- 2.4
- heç biri
- ✓ hamısı
- 1,2,3
- 2,3,4

259. ..İqtisadi siyasətin zaman dövrünə görə aşağıdakı növləri var: 1. Qısa müddətli 2. Orta müddətli 3. Uzun müddətli

- 2.3
- 2.0
- ✓ 1,2,3
- 1.3
- 1.2

260. Hüquqi tənzimlənmənin mənbəyinə aid deyil:

- Referendumla qəbul olunmuş aktlar.
- Referendumla qəbul olunmuş aktlar.
- ✓ Azərbaycan Respublikasının siyasi partiyalarının bəyanatları
- Azərbaycan Respublikası Prezidentinin fərmanları
- Azərbaycan Respublikası Konstitusiyası.

261. Dövlətin iqtisadi siyasətini həyata keçirən orqan deyil:

- ✓ Ədliyyə Nazirliyi
- Gömrük Komitəsi
- Vergi Nazirliyi
- Maliyyə Nazirliyi
- İqtisadi İnkişaf Nazirliyi

262. İqtisadi siyasətin məqsədlərinə aşağıdakı amillərtəsir edir. A)ekzogen B)endogen C) sosial

- ✓ A,B
- A,B,C
- A,C
- C
- B,C

263. Qeyri – dövlət subyektləri deyil:

- ✓ Hesablama Palatası
- İctimai hərəkatlar
- Siyasi partiyalar
- Sahibkarlar ittifaqı
- Həmkarlar ittifaqı

264. İqtisadiyyatın dövlət tənzimlənməsi və dövlətin iqtisadi siyasətinin qarşılıqlı təsirin təhlili bir sıra struktur komponentlərinə söykənir: A)məqsədlər B)subyektlər C)mexanizmlər

- ✓ A,B,C
- A

- B
- A,B
- B,C

265. İdarəetmənin normativ funksiyasına hansı fondların formalaşması yolu ilə nail olunur?

- qeyri-mərkəzləşdirilmiş
- ✓ institusional
- funksional
- mərkəzləşdirilmiş
- normativ

266. Dövlətin idarəetmə funksiyasının bir hissəsi hansı baxımdan təyin olunur?

- ✓ məhsuldarlıq
- rentabellik
- likvidlik
- reqlamentləşdirmə
- gəlirlilik

267. Dövlət bölməsinə verilən sifarişlərinin reallaşması prinsirlərinə aid deyil:

- ✓ sifarişlər müddətsizdir
- sifarişlər müqavilə əsasında yerinə yetirilir
- sifarişin həcmi məhduddur
- sifarişin tərkibi dövlət tələblərindən asılıdır
- sifarişçi kimi dövlət çıxış edir

268. Hansı sahələrdə dövlət bölməsinə daxil deyil

- Hərbi-sənaye
- Neft sənaye
- ✓ İctimai iaişə
- Təhsil
- Səhiyyə

269. Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlət bölməsinin vəzifələrinə aiddir: 1. Elmi texniki tərəqqinin nailiyyətlərinin tətbiqi həyata keçirilir. 2. Ətraf mühitin mühafizəsi təmin edilir. 3. Bütün proseslərin hüquqi bazası yaradılaraq təkmilləşdirilir.

- ✓ 1,2,3
- 1.3
- 3.0
- 1.2
- 2.0

270. ÜDM-də dövlət xərclərinin cəkisini ərs etdirən göstəricisinin çatışmayan cəhəti:

- ✓ resursların yenidən bölgüsü prosesini ərs etdirən transfertləri özündə ehtiva edir
- səhmlərin dövlət paketinin idarəedilməsindən əldə olunan gəlirləri özündə ehtiva edir
- dövlət mülkiyyəti olan müəssisələrdə cari əməliyyat xərclərini əks etdirir
- ictimai sərvətlərin istehsalının təmin edilməsi üçün tələb olunan xərcləri əks etdirir
- resursların yenidən bölgüsü prosesini təşkil edir

271. Göstərilən nəticələrin diskretliyindən asılı olaraq proqnozlara aid edilir: 1.nöqtəvi 2.operativ 3.qısamüddətli 4.sistemli 5.kəmiyyət

- 4.5
- 2,3,4
- ✓ 1.2
- 1,2,3
- 3.4

272. Bütün parametrlər üzrə proqnozların işlənilib-hazırlanmasında proqnozlaşdırma zamanı hansı mərhələlərə əməl olunmur? 1.proqnoz kosepsiyası 2.proqnoz təhlili 3.proqnoz yoxlaması 4.proqnoz işləməsi 5şproqnoz diaqnozu
- 2,3,4
 - 3,4,5
 - 1,3,5
 - 1.3
 - ✓ 2.4
273. iqtisadi sistemin,cəmiyyəti tələbatını daha yaxşı ödəməyə imkan verən haldır:
- iqtisadi davamlılıq
 - iqtisadi tənzimləmə
 - iqtisadi əlamətlər vasitəsilə tənzimləmə
 - ✓ iqtisadi transformasiya
 - vergi sisteminin dolayı olması
274. XX əsrin 80-ci illərində Rusiyaməhsulları rəqəbatqabiliyyətliliyə...
- malik ola bilməz
 - tamamilə bazara çıxarılmır bu məhsullar
 - qismən nail olmuşdu
 - malik idi
 - ✓ malik deyildi
275. Dövlət sifarişi:
- ✓ yerinə yetirilməsiməcburidir, müqavilə əsasında həyata keçirilir
 - könüllü yerinə yetirilir və maliyyələşdirilmir
 - yerinə yetirilməsiməcburidir və ödənilmir
 - yerinə yetirilməsiməslə həttə xarakteridəşiyir
 - müəyyən olunmuş həcm dəni yuxarı məcburi qaydada tədbiq edilir
276. Proqnozların dəqiq olması qəbul ediləcək qərarların düzgünlüyünün əsaslandırılmasının əsas amilidir,bu hansı prinsipə uyğundur?
- ✓ yoxlanılma
 - dəqiqlik
 - variantlılıq
 - gəlirlilik
 - daimilik
277. Təsnifləşdirmə prinsiplərinə görə kontraktlaraşağıdakı növə bölünürlər:
- qarışıq formada ödənişli
 - daimi
 - ✓ A,B,C
 - birdəfəlik
 - dövrü
278. Dövlət sifarişi:
- ✓ yerinə yetirilməsiməcburidir və müqavilə əsasında həyata keçirilir
 - müəyyən olunmuş həcm dəni yuxarı məcburi qaydada tədbiq edilir
 - könüllü yerinə yetirilir və maliyyələşdirilmir
 - yerinə yetirilməsiməcburidir və ödənilmir
 - yerinə yetirilməsiməslə həttə xarakteridəşiyir
279. Dövlət sifarişi təmin olunmalı deyil:

- ✓ bütün xırda vəsaitlərin tədarükü ilə
- tikinti təşkilatlarının istehsal gücləri ilə
- maliyyə ehtiyatları ilə
- maddi ehtiyatları ilə
- maddi və maliyyə ehtiyatları ilə

280. Dövlət sifarişi əks etdirir:

- xidmətlərə ən mühüm tələbatları,
- məhsul və xidmətlərə tələbatları
- ✓ məhsul və xidmətlərə ən mühüm tələbatları, kompleks proqram tapşırıqlarını
- məhsul tələbatlarını,
- kompleks proqram tapşırıqlarını

281. Kontraktla müqavilənin fərqli cəhəti:

- Müqavilə müəyyən işin görülməsi üçün 5 illik müddətinə, kontrakt ənazı 3 ilə bağlanır
- Müqavilə müəyyən işin görülməsi üçün 10 illik müddətinə, kontrakt ənazı 5 ilə bağlanır
- ✓ Müqavilə müəyyən işin görülməsi üçün 3 illik müddətinə, kontrakt ənazı 5 ilə bağlanır və müqavilə yazılı və şifahi, kontrakt isə yalnız yazılı şəkildə olur
- Müqavilə müəyyən işin görülməsi üçün 1 illik müddətinə, kontrakt ənazı 5 ilə bağlanır
- Müqavilə müəyyən işin görülməsi üçün 5 illik müddətinə, kontrakt ənazı 10 ilə bağlanır

282. Ödəniş formasına görə hansı kontraktlar var:

- əmtəə
- valyuta
- ✓ pul və əmtəə
- valyuta və əmtəə
- pul

283. Sifarişlərin prinsipləri deyil:

- ✓ məqsəd yönümlülük
- tender zamanı hesabatların olması
- səmərəlilik
- qənaətililik
- rəqabət qabiliyyətililik

284. İqtisadi konyunktura nədir :

- ✓ müəyyən dövrdə ölkənin regionunun, əmtəə bazarının vəziyyətinə xarakterizə edən əlamətlərin məcmusudur
- bazarın vəziyyətidir
- tarazlıq vəziyyətidir
- iqtisadi göstəricidir
- artım tempidir

285. Dövlət sifarişlərinin formalaşması və reallaşması prinsiplərinə aid deyil:

- ✓ sifarişlər maliyyələşdirilmir
- sifarişlər müqavilə əsasında yerinə yetirilir
- sifarişin həcmi ölkə büdcəsinin fondunun vəsaitlərinin ölçüsü ilə məhdudlaşdırılır
- sifarişin tərkibi ümumdövlət tələblərinin strukturundan asılıdır
- sifarişçi kimi lazımi maliyyə və digər ehtiyatlara malik olan, öz icra orqanlarına müəyyən hüquqları verən dövlət çıxış edir

286. Sifarişlərin bu növü yoxdur:

- ✓ ümumi
- maddi ehtiyat fonduna təchizat üzrə
- podrat işlərinə

- elmi tədqiqat işlərinə
- hərbi

287. Bankın ali idarəetmə orqanı hansıdır:

- ✓ Səhmdarların ümumi yığıncağı
- Bankın İdarə heyəti
 - Bankın Audit Komissiyası
 - Milli Bankın ekspert komitəsi
 - Bankın Müşahidə Şurası

288. Banklara nəzarətin hansı növü var:

- ✓ daxili və xarici
- iqtisadi və inzibati
 - müddətli və müddətsiz
 - birölçülü və çoxölçülü
 - interval və nöqtəvi

289. Hökumət milli hesabların formalaşdırılması metodikası ilə əldə olunmuş statistik rəqəmlərə əsasən iqtisadiyyatın səviyyələrində dövlətin öhdəliklərinə, yəni pula tələblərinin təmin edilməsinə istiqamətlənmiş siyasəti işləyib hazırlayır. 1. makro-, 2. mikro-, 3. mini- 4. maxi-

- ✓ 1,2,3
- 4.0
 - 1,3,4
 - heç biri
 - 1,2,3,4

290. Valyuta tənzimlənməsi dedikdə başa düşülür.

- ✓ dövlət hakimiyyət orqanlarının valyuta və maliyyə bazarlarına müdaxilə dərəcəsi
- dövlət hakimiyyət orqanlarının maliyyə bazarlarında hərəkəti
 - dövlət hakimiyyət orqanlarının valyuta və maliyyə bazarlarına əlavə şərtlərin qoyulması
 - dövlət hakimiyyət orqanlarının valyuta və maliyyə hesablarına nəzarəti
 - dövlət hakimiyyət orqanlarının valyuta və maliyyə bazarlarına təsir etməməsi

291. Valyuta məhdudiyyətləri valyuta siyasətinin bir növü kimi aşağıdakı məqsədləri güdür: 1. tədiyyə balansının tarazlaşdırılması; 2. valyuta məzənnəsinin saxlanması; 3. cari strateji məsələlərin həlli üçün valyuta dəyərlərinin dövlətin əlində cəmləşməsinə.

- ✓ 1,2,3
- 2.0
 - 3.0
 - 1.2
 - heç biri

292. Pul-kredit siyasətinin əsas metodu deyil:

- ✓ sürətli amortizasiya ayırmalarının təyini
- bank əməliyyatlarının məhdudlaşdırılması
 - məcburi ehtiyat normalarının idarə olunması
 - uçot dərəcəsinin təyini
 - mərkəzləşdirilmiş kreditlərin verilməsi

293. Mərkəzi Bank pul-kredit siyasətinin əsas istiqamətlərini hazırlayıb kimə təqdim edir:

- ✓ Azərbaycan Respublikası Prezidentinə
- Milli Məclisə
 - Beynəlxalq Valyuta Fonduna
 - Ümumdünya Ticarət Təşkilatına
 - Nazirlər Kabinetinə

- 294.** Mərkəzi Bank həyata keçirmir:
- ✓ vergi dərəcələrinin təyinini
 - uçot dərəcəsinin təyinini
 - məcburi ehtiyat normasını
 - pul emissiyasını
 - valyuta məzənnəsinin təyinini
- 295.** Mərkəzi bankın funksiyasına daxil deyil:
- qiymətli kağızlar bazarında əməliyyatlar aparmaq
 - ✓ büdcə-vergi siyasətini həyata keçirmək
 - pul-kredit siyasətini həyata keçirmək
 - valyuta siyasətini həyata keçirmək
 - hesablama sisteminin sabit işləməsi üçün şərait yaratmaq
- 296.** Pul-kredit siyasətinin başlıca istiqamətlərinə aid deyil:
- ✓ fiskal tənzimləmə tədbirləri
 - inflyasiyanın proqnozlaşdırılan səviyyəsinə nail olmaq üçün pul kütləsi həcmnin və strukturunun tənzimlənməsi;
 - daxili aktivlərin və ehtiyat pulun maksimum və xarici ehtiyatlarının minimum səviyyəsinin təmin olunması tədbirləri; ölkənin tədiyə qabiliyyətinin sabitliyi və valyuta bazarının tənzimlənməsi üçün valyuta ehtiyatlarının zəruri səviyyəsinin maliyyələşdirilməsi;
 - həyata keçirilən pul-kredit siyasətinə uyğun olaraq bank işinin təkmilləşdirilməsi tədbirləri
 - qarşıdakı il üçün pul-kredit siyasətinin məqsəd və vəzifələrinin və bunlara nail olmaq yollarının müəyyənəşdirilməsi;
- 297.** Valyuta siyasətinin metodudur:
- ✓ hamısı
 - deviz
 - intervensiya
 - diversifikasiya
 - diskont
- 298.** İqtisadiyyatın monetar tənzimlənməsini təklif edən:
- ✓ M.Fridmen
 - F.Petti
 - Y.Tinbergen
 - Q.Müzdal
 - C.Qelbreyt
- 299.** Kredit tənzimləmə metodlarına aid deyil:
- ✓ sekvestr
 - pul emissiyası
 - məcburi ehtiyat norması
 - valyuta məzənnəsinin dəyişməsi
 - uçot dərəcəsi
- 300.** Pul-kredit siyasətinin vasitəsi deyildir:
- ✓ royalti
 - devalvasiya
 - revalvasiya
 - subsidiya
 - diskont
- 301.** Pul-kredit siyasətinin alətinə aid

- ✓ dövlət xərcləri
- uçot dərəcəsi
- milli valyuta məzənnəsinin tənzimlənməsi
- devalvasiya
- açıq bazarda əməliyyatlar

302. Pul –kredit tənzimləmə metodlarına aid deyil

- ✓ müavinətlər
- pul emissiyası
- məcburi ehtiyat norması
- valyuta məzənnəsinin dəyişməsi
- uçot dərəcəsi

303. büdcə strategiyasının təkmilləşməsi aşağıdakı tədbirlər əsasında aparılır.

- ✓ ümumi büdcənin ərazi vahidləri üzrə nisbətlərinin tənzimlənməməsi
- büdcə prosesinin prioritetlərə istiqamətləndirilməsinin təmin edilməsi.
- büdcə sisteminin hər bir səviyyəsinin funksional səlahiyyətlərinin dəqiqləşdirilməsi
- büdcə xərclərinin miqdarını hər bir büdcə xidməti növünün normativləri əsasında müəyyən edilməsi
- daxili sosial problemlərə, iqtisadi artım və ölkənin təhlükəsizliyinin təmin edilməsi

304. Tam məşğulluq şəraitində iri büdcə defisiti səbəb olur:

- ✓ real faiz dərəcəsinin artmasına
- milli valyutanın beynəlxalq əhəmiyyətinin (qiymətliliyinin) azalmasına
- məsrəflərin artması ilə şərtlənən inflyasiyaya
- real faiz dərəcəsinin azalmasına
- ixracın idxalı üstələməsinə

305. iqtisadiyyatında büdcə-vergi mexanizmləri aşağıdakı blokları əhatə etmir:

- büdcə və büdcədənəkar fondların formalaşdırılması və istifadəsi.
- ✓ pul və kredit siyasətlərinin parametrlərinin maliyyə parametrləri ilə qarşılıqlı əlaqədə tənzimlənməməsi
- iqtisadi və maliyyə siyasətinin ümumi kursunun müəyyən edilməsi
- razılaşdırılmış maliyyə proqramlarının reallaşdırılması
- qüvvədə olan vergi qanunvericiliyinə hər il dəyişikliklərin edilməsi

306. Tam məşğulluq şəraitində iqtisadiyyat taraz vəziyyətdədir Dövlət satınalmaları 10 mlrd. manat artırmaq niyyətindədir.Eyni zamanda vergiləri yüksəltmək, lakin inflyasiyaya yol vermək, yəni taraz ÜDM əvvəlki səviyyədə.

- ✓ Vergilərin artması nə qədər olar?
- 11 mlrd.manatdan az
- artmaz
- əksinə aşağı düşərək azalar
- 10 mlrd. manat

307. Əgər dövlət hər il balanslaşdırılmış büdcəyə nail olarsa, onda bu büdcə:

- ✓ iqtisadi tsikllər çərçivəsində dəyişmələri artırır
- istehsalın həcmi və məşğulluğun səviyyəsinə heç bir təsir göstərməz
- inflyasiyanın azalmasına şərait yaradar
- məcmu tələbi stimullaşdırır
- iqtisadi tsikllər çərçivəsində dəyişmələri azaldar

308. Tsiklik əsasda balanslaşdırılmış dövlət büdcəsi hansının nəticəsidir?

- iqtisadi enmə dövründə həm vergilərin, həm də dövlət xərclərinin azalmasına
- ✓ iqtisadi enmə dövründə vergilərin azalması və dövlət xərclərinin artmasının
- iqtisadi enmə dövründə vergilərin artması və dövlət xərclərinin azalmasının

- inflyasiyanın yüksəlməsi dövründə vergilərin azalması və dövlət xərclərinin artmasına

- 309.** Bütçəilkin baza kateqoriya kimi nəzərdən keçirilməlidir1. .vergi siyasətinin, 2. maliyyə qanunvericiliyinin, 3. bütçələrarası münasibətlər mexanizminin, 4. sosial və investisiya siyasətinin
- ✓ 1,2,3,4
- 1,3,4
 - heç biri
 - 1,2,3
 - 2.0
- 310.** Bütçənin iqtisadiyyatda reallaşdırılan sıra funksiyaları : 1. Sosial müdafiə funksiyası 2. Sahibkarlıq fəaliyyətinin stimullaşdırılması (kapital yığımı) 3. Dövlətin və onunla qarşılıqlı əlaqədə olan strukturların maliyyə gəlirləri və xərcləri üzərində nəzarət.
- ✓ 1,2,3
- 1.3
 - 3.0
 - 1.2
 - heç biri
- 311.** Bütçənin iqtisadiyyatda reallaşdırılan sıra funksiyaları : 1. Dövlət və cəmiyyətin ehtiyacları üçün maliyyə vəsaitlərinin akkumlyasiyasıvə mərkəzləşdirilməsi. 2. Sosial-iqtisadi proseslərin tənzimlənməsi 3. İnvestisiya funksiyası 4. Maliyyə vəsaitlərinin yenidən bölgüsü (ərazi-regional, sahələrarası, sosial)
- ✓ 1,2,3,4
- 1,3,4
 - heç biri
 - 1,2,3
 - 2.0
- 312.** bütçə strategiyasının təkmilləşməsi tədbirlərinə aiddir: 1. Bütçə gəlirlərinin toplanması əsasında dövlətin sosial sferada, elm və təhsil sahəsində əsas öhdəliklərinin normativlərə uyğun yerinə yetirilməsi. 2. Bütçə vəsaitlərinin iqtisadi artım üçün şəraitin yaradılmasına və məcmu ictimai tələbin stimullaşdırılmasına yönəldilməsi. 3. Maliyyələşdirmənin proqram – məqsəd metoduna keçilməsi.
- ✓ 1,2,3
- 1.3
 - 3.0
 - 1.2
 - 2.0
- 313.** Dövlət borcu zamanı real problemlərdən biri:
- ✓ milli məhsulun bir hissəsi xaricə gedir
- istehsalın səmərəliliyinin yüksəldilməsi stimulları artır
 - istifadədə olan gəlirin bütün səviyyələrində yığımın xüsusi çəkisi artır
 - dövlətin heç bir öhdəliyi olmur
 - gəlirlərdə qeyri-bərabərlik azalır
- 314.** Dövlət bütçəsinin defisiti hansı hallarda yaranır?
- ✓ dövlət xərclərinin məbləği vergi daxilolmalarının məbləğini üstələyir
- dövlətin xərcləri azalır
 - vergi daxilolmalarının məbləği azalır
 - dövlətin öhdəlikləri onun aktivlərini üstələyir
 - dövlətin aktivlərinin məbləği onun öhdəliklərinin ölçülərini üstələyir
- 315.** Vergi qanunvericiliyinin pozulmasına görə hüquqi məsuliyyət subyekti kimi hansı çıxış etmir:
- ✓ müəssisənin menecerləri
- vergi müfəttişləri
 - vergi köçürmələri ilə məşğul olan banklar

- vergi orqanları
- vergi ödəyiciləri

316. Vergi qanvericiliyinin pozumasına görə məsuliyyətə cəlb edilmə aşağıdakı hallarda baş vermir:

- ✓ vergi sahəsində kreditdən istifadə etdikdə
- dövlətin təsir tədbirlərini yerinə yetirmədikdə
- hüquqi normativ aktlar pozulduğu şəraitdə
- qeyri-leqal fəaliyyətlə məşğul olduqda
- vergi sahəsində pozuntulara yol verdikdə

317. Dövlət büdcəsinin layihəsinin hazırlayarkən Vergi Nazirliyi hansı məlumatı təqdim etmir:

- ✓ tədiyyə balansının qalığı
- cari ildə gözlənilən büdcə gəlirinin məbləği
- keçən ildə faktiki büdcə gəlirinin qalığı
- cari ildə gözlənilən büdcə gəlirinin qalığı
- keçən il əldə edilmiş büdcə gəlirinin məbləği

318. Dövlət büdcəsinin layihəsinin hazırlayarkən İqtisadi İnkişaf Nazirliyi hansı proqnozu tərtib etmir:

- ✓ vergi məbləğinin proqnozu
- investiyaların proqnozu
- real artımın proqnozu
- dövlət və qeyri-dövlət sektorunun proqnozu
- ÜDM proqnozunu

319. Dövlət büdcəsinin tərtibi mərhələsi hansı orqan iştirak etmir:

- ✓ Ədliyyə Nazirliyi
- Maliyyə Nazirliyi
- Vergi Nazirliyi
- İqtisadi İnkişaf Nazirliyi
- Nazirlər Kabineti

320. Dövlət büdcəsinin təsdiq edilən göstəricilərinə aid deyil:

- ✓ müəssisələrin mənfəəti
- ayrı-ayrı gəlirlərin büdcələr arasında bölgüsü
- grantlar
- transfertlər
- vergi dərəcələri

321. Dövlət büdcəsinin təsdiqi hansı tarixdən gec olmamalıdır:

- 25 avqust
- 1 yanvar
- 15 aprel
- 1 fevral
- ✓ 20 dekabr

322. Dövlət büdcəsinin tərtibi mərhələsi hansı orqanın qərarı ilə başlanır:

- ✓ Nazirlər Kabinetinin qərarı
- İqtisadi İnkişaf Nazirliyinin qərarı
- Vergi Nazirliyinin qərarı
- Maliyyə Nazirliyinin qərarı
- Milli Məclisin qərarı

323. Büdcə gəlirlərinin əsas mənbələrinə aiddir:

- ✓ vergilər
- bank kreditləri
- səhmlər
- hamısı
- əsas fəaliyyətdən mənfəət

324. Fiskal siyasətin əsas alətlərinə aiddir:

- ✓ vergi və dövlət xərcləri
- açıq bazarda əməliyyatlar
- məcburi ehtiyat normasının dəyişdirilməsi
- hamısı
- uçot dərəcəsi

325. Bütçə sisteminin funksiyalarına aid deyildir:

- ✓ məcburi ehtiyat normasının təyini
- sahibkarlığı stimullaşdırma
- maliyyə resurslarının akkumlyasiyası
- sosial-iqtisadi proseslərin tənzimlənməsi
- sosial müdafiə

326. Bütçə sisteminin funksiyalarına aiddir:

- ✓ hər biri
- sosial-iqtisadi proseslərin tənzimlənməsi
- investisiyalashdırma
- maliyyə resurslarının yenidən bölgüsü
- maliyyə resurslarının akkumlyasiyası

327. Bütçə strategiyasında nəzərə almaq zəruridir:

- ✓ hər birini
- iqtisadiyyatın prioritet sahələrinin inkişafını
- vergi sisteminin təkmil olmasını
- idxal-ixrac gömrük tənzimləməsini
- daxili sosial problemləri, iqtisadi artım və ılkənin təhlükəsizliyini,

328. Fiskal siyasətin məqsədidir:

- ✓ ictimai tələbatın ödənilməsi
- iqtisadi artımın təmin edilməsi
- məcmu tələb və təklifin balanslaşdırılması
- hamısı
- böhranların qabaqcadan məlumatlandırılması

329. Verginin funksiyası :

- ✓ Bütün yuxarıda qeyd olunanlara səbəb olur
- dövlətin himayəsində olan vəsaitlərin həcmnin artmasına səbəb olur
- dövlət xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsaitlərin həcmnin artmasına səbəb olur
- Gəlirlərin yenidən bölgüsünə səbəb olur
- firmaların və ev təsərrüfatının himayəsində olan vəsaitlərin həcmnin azalmasına səbəb olur

330. Verginin funksiyalarına aid deyil:

- ✓ idarəetmə
- sosial
- nəzarət

- tənzimləmə
- fiskal

331. Bütçə kəsirində (profisitdə) artıq vəsait hara yönəldilə bilməz:

- ✓ məmurların əmək haqlarına
- investisiya kimi iqtisadiyyata
- dövlət borcunun ödənilməsinə
- ehtiyat fonduna
- gələn ilin bütçə gəlirinə

332. Əmlakagörə vergilərə daxil edilmir?

- ✓ nəqliyyat vergisi
- Bağışlamadan vergi
- Müəssisələrin əmlak vergisi
- Fiziki şəxslərin əmlak vergisi
- Varislikdən vergi

333. Yerli vergilərə daxil edilmir?

- ✓ Mənzil kirayəsi
- Nəqliyyat vergisi
- Reklam vergisi
- Ticarət vergisi
- inzibati cərimələr

334. Faiz stavkasının səviyyəsi inflyasiyanın səviyyəsi ilə qarşılıqlı əlaqədə olur. Əgər pul-kredit siyasətinin məqsədi inflyasiyanın ram ədilməsidirsə, onda: 1. İndə faiz dərəcələri də inflyasiyanın səviyyəsi dan aşağı ola bilməz. 2. onda faiz dərəcələri də inflyasiyanın səviyyəsi dan yuxarı ola bilməz. 3. faiz dərəcələri də inflyasiyanın səviyyəsin. bərabər ilmalıdır.

- 3.0
- ✓ 1,2,3
- heç biri
- 2.0
- 1.0

335. Krediti əldə etməyi asanlaşdırmaq üçün mərkəzi bankın açıq bazarda geniş miqyaslı əməliyyatları səbəb olur:

- dövlət qiymətli kağızlarının kursunu azaldır
- qiymətlərin ümumi səviyyəsini azaladır
- kommersiya banklarının ehtiyatlarının ümumi ölçüsünü azaldır
- ✓ dövlət qiymətli kağızlarının kursunu qaldırır
- kommersiya bankları üçün təyin edilən məcburi ehtiyat normasını artırır

336. Əgər Mərkəzi Bank ÜDM həcmi artırmağa çalışırsa, onda o nəyi həyata keçirməməlidir?

- ✓ nağd pul sahibləri üçün kreditləri daha əlverişli etmək üçün faiz dərəcələrini artırmanı
- kreditlərin əldə edilməsi mümkünlüyünü yüksəltməni
- cari hesablardakı vəsaitləri artırmanı
- bankların öz qeyri-pul aktivlərinin artırılmasını symullaşdırmaq üçün bank ehtiyatlarını artırmanı
- ümumi xərclərin səviyyəsinin artırılması üçün investisiya xərclərini artırmanı

337. Əgər məcburi ehtiyat norması müddətsiz qoyuluşların ölçüsünün 30%-ni təşkil edirsə və bank sistemi 15 mln. manat əlavə ehtiyat malikdirsə, onda bankdan kənar pul döviyyəsinin artmasına fikir vermədən bank sistemi müddətsiz qoyuluşların məbləğini maksimum hansı dərəcədə artırabilir?

- ✓ 50 mln manat
- 0 manat
- 10,5 mln manat
- 15 mln manat

- 35 mln manat
338. Kommersiya bankının depoziti 10 000 manatdır. Məcburi ehtiyat norması 25%-dir. Bu depozit verilən sudaların məbləğini ən azı hansı məbləğdə artırma bilər:
- 50 000 manat
- 30 000 manat
- təyin edilməyən məbləğdə
- ✓ 7500 manat
- 10 000 manat
339. Əgər ÜDM nominal həcmi azalarsa, onda:
- sazişlər üzrə pula olan tələb azalar, ümumi pula olan tələb artar
- hər biri dəyişməz qalar
- ✓ sazişlər üzrə pula olan tələb və ümumi pula olan tələb azalar
- sazişlər üzrə pula olan tələb və ümumi pula olan tələb artar
- sazişlər üzrə pula olan tələb artar, ümumi pula olan tələb azalar
340. Əgər Mərkəzi Bank uçot dərəcəsini artırarsa, onda bu tədbir pul siyasətinin digər tədbirləri kimi ilk növbədə yönəlir:
- əhalinin əmanətlərinin (yığımının) ölçüsünün artmasının stimullaşdırılmasına
- inflyasiyanın azalmasına
- kommersiya banklarının ehtiyatlarının ümumi həcmində artmasına
- ✓ kommersiya banklarının ehtiyatlarının ümumi ölçüsünün azalmasına
- mərkəzi bank tərəfindən kommersiya banklarına verilən ssudalarının həcmində artmasına
341. Əgər Mərkəzi Bank ÜDM həcmində artırmağa çalışarsa, onda o nəyi həyata keçirməməlidir?
- ✓ nağd pul sahibləri üçün kreditləri daha əlverişli etmək üçün faiz dərəcələrində artırmanı
- kreditlərin əldə edilməsi mümkünlüyünü yüksəltməni
- cari hesablardakı vəsaitləri artırmanı
- nağd pul sahibləri üçün kreditləri daha əlverişli etmək üçün faiz dərəcələrində azalmanı
- ümumi xərclərin səviyyəsinin artırılması üçün investisiya xərclərində artırmanı
342. Əgər qanunverici qaydada faiz dərəcəsinin yuxarı həddi bazarın taraz faiz dərəcəsindən aşağı olarsa, onda:
- ✓ pula olan tələbin həcmi pula olan təklifin həcmindən çox olar
- pula olan təklifin həcmi artar, pula olan tələbin həcmi azalar
- pula olan təklifin həcmi azalar, pula olan tələbin həcmi artar
- pula olan tələbin və təklifin həcmində artar
- pula olan tələbin həcmi pula olan təklifin həcmindən az olar
343. Əgər Mərkəzi Bank əhalidən çox sayda qiymətli kağız alarsa, onda:
- ✓ kommersiya banklarının ehtiyatı formasında olan mərkəzi bankın öhdəlikləri artar
- əhalinin əlində olan ümumi pul kütləsi azalar
- mərkəzi bankın uçot dərəcəsi və ssudalarının həcmi artar
- mərkəzi bankın uçot dərəcəsi və ssudalarının həcmi azalar
- kommersiya banklarının cari hesabları azalar
344. Əgər Mərkəzi Bank uçot dərəcəsini artırarsa, onda bu tədbir pul siyasətinin digər tədbirləri kimi ilk növbədə yönəlir:
- ✓ kommersiya banklarının ehtiyatlarının ümumi ölçüsünün azalmasına
- mərkəzi bank tərəfindən kommersiya banklarına verilən ssudalarının həcmində artmasına
- kommersiya banklarının ehtiyatlarının ümumi həcmində artmasına
- inflyasiyanın azalmasına
- əhalinin əmanətlərinin (yığımının) ölçüsünün artmasının stimullaşdırılmasına
345. Əgər məcburi ehtiyat norması 100%-dirsə, onda pul multiplikatoru:

- ✓ 1.0
- 10.0
- 100.0
- -1.0
- 0.0

346. Ümumi pul kütləsinin hər dəfə artır:

- ✓ kommersiya bankları əhaliyə verilən ssudaların həcmi artırıldıqda
- kommersiya bankları əhalidən əmanətlər üzrə nağd və nağdsız pulun alınması yolu ilə cari hesablar üzrə öz öhdəliklərini artırıdığında
- kommersiya bankları öz qoyuluşlarının bir hissəsinin mərkəzi bankda götürüldükdə
- kommersiya bankları öz qoyuluşlarının bir hissəsinin mərkəzi bankda götürüldükdə
- kommersiya bankları öz qoyuluşlarını mərkəzi bankda artırıdığında

347. Məcburi ehtiyat norması:

- tətbiqi yalnız məhdud hallarda mümkündür
- pul qoyuluşlarının gətirilməsindən müdafiə vasitəsi kimi tətbiq edilir
- əhalinin tələbatının ödənilməsi üçün zəruri olan pul kütləsinin orta ölçüsünü təşkil edir
- əhalinin tələbatının ödənilməsi üçün zəruri olan pul kütləsinin orta ölçüsünü təşkil edir
- ✓ pul kütləsinin məhdudlaşdırılması vasitəsi kimi tətbiq edilir

348. Xarici bankın yerli filialı açıldıqda hansı normativlər tələb olunmur:

- ✓ valyuta mübadiləsi məntəqələrinin olması
- lisenziyanın alınması
- iqtisadi göstəricilərin uyğunluğu
- likvidlik göstəricilərinin olması
- Xarici bankın yerli filialı açıldıqda hansı normativlər tələb olunmur:

349. Bankların fəaliyyətinə nə aid deyil:

- ✓ dividendlərdən vergilərin tutulması
- kreditlərin verilməsi
- qiymətli kağızlar bazarında peşəkar fəaliyyət
- kredit faizlərinin hesablanması
- Bankların fəaliyyətinə nə aid deyil:

350. bankın filialının açılması

- ✓ nizamnamə kapitalının minimum miqdarı təmin edilmədikdə
- qiymətli kağızların alınması miqdarı təmin edilmədikdə
- mərkəzləşdirilmiş kreditlərin verilməsi miqdarı təmin edilmədikdə
- riskli əməliyyatlar üzrə ehtiyat fondunun miqdarı təmin edilmədikdə
- məcburi ehtiyat normasının miqdarı təmin edilmədikdə

351. Bankaların lisenziyasının alınma səbəblərinə aid deyil:

- ✓ aylıq hesabatlar son iki ayda təqdim edilmədikdə
- bank müflis elan olunduqda
- lisenziya qaydalarından əlavə işlər gördükdə
- aylıq hesabatların məlumatları təhrif edildikdə
- bank maliyyə ehtiyatını gizlədikdə

352. Maliyyə-kredit təşkilatları arasında rəqabəti məhdudlaşdıran hala aid deyil:

- ✓ subyektlərin bank krediti almasında bərabərlik
- maliyyə ehtiyatlarının çevikliyinə məhdudlaşdırılması
- subyektlərin bank krediti almasına maneçilik

- subyektlərin bank krediti alma şərtlərinin sərtləşdirilməsi
- maliyyə ehtiyatlarının surətinin azaldılması

353. Valyuta məhdudiyyətinin qaydaları deyildir:

- ✓ valyuta dövriyyəsinin məhdudlaşdırılmaması
- valyuta əməliyyatlarının lisenziyalandırılması,
- valyuta nəzarəti orqanlarının ilkin razılığının olmasının tələb edilməsi,
- valyuta hesablarının tam və ya qismən blokrovkası
- valyuta əməliyyatlarının mərkəzi və müvəkil banklarda aparılması

354. Faiz dərəcəsinin səviyyəsindəki dəyişmə ən çox aşağıdakı ÜDM – in hansı elementlərinin ölçülərinə təsir edir

- ✓ investisiyalar
- dövlət xərcləri
- ixrac
- idxal
- istehlak xərcləri

355. Ümumi pul kütləsi hər dəfə artır:

- ✓ kommersiya bankları əhaliyə verilən ssudaların həcmi artırıldıqda
- kommersiya bankları əhalidən əmanətlər üzrə nağd və nağdsız pulun alınması yolu ilə cari hesablar üzrə öz öhdəliklərini artırıqda
- kommersiya bankları öz qoyuluşlarının bir hissəsini mərkəzi bankdan götürdükdə
- kommersiya bankları əhalidən əmanətlər üzrə nağd və nağdsız pulun alınması yolu ilə cari hesablar üzrə öz öhdəliklərini azaltdıqda
- kommersiya bankları öz qoyuluşlarını mərkəzi bankda artırıqda

356. Hansını Mərkəzi Bank təsdiq etmir:

- ✓ əhalidən əmanətlərin qəbulu həddi
- məcburi ehtiyat norması
- nizamnamə kapitalı
- qiymətli kağızların alınması həddi
- uçot dərəcəsi

357. Fridmenin pul qaydası:

- ✓ $dM = dR + dU$
- $\dot{U}DM = C + I + G + NX$
- $\dot{U}DM = C + I + G$
- $M = P \cdot Q$
- $M = (P \cdot Q) / V$

358. pul-kredit siyasətində keynsçiliyin əsas nəzəri bərabəliyi:

- ✓ $\dot{U}DM = C + I + G + NX$
- $M = (P \cdot Q) / V$
- $\dot{U}DM = C + I + G$
- $M = P \cdot Q$
- $M \cdot V = P \cdot Q$

359. pul – kredit siyasəti:

- ✓ dövriyyədə olan pulun miqdarının təsir göstərən hökumət siyasətidir.
- dövriyyədə və gizli iqtisadiyyatda olan pulun miqdarının təsir göstərən siyasətidir.
- qeyri-rəsmi iqtisadi fəaliyyətin formalaşmasına kömək edən siyasətdir
- dövlət xərclərini ödəyən siyasətdir
- dövriyyədə olan pulun miqdarını və büdcə xərclərini təyin edən siyasətdir

- 360.** Dövlətin kənd təsərrüfatı istehsalının tənzimlənməsi siyasətinə nəzər salsaq onda aşağıdakıları aşkar etmək olar. a. Əlamət və səbəblər. b. Subsidiyaların istiqamətinin düzgün seçilməsi. c. Ziddiyyətli siyasət.
- A,B
 - A,C
 - C
 - ✓ A,B,C
 - B,C
- 361.** Dövlətin kənd təsərrüfatı məhsulları bazarının tənzimlənməsinin mahiyyəti müəyyən funksiyalarla açıqlanır ki, bunlarda aşağıdakılardır: a. Kənddə infrastruktur sahələri yaradılır. b. Kənd təsərrüfatı məhsullarının alıcı və satıcılarının bərabər hüquq əsasında beynəlxalq bazara daxil olması təmin olunur. c. Aqrar proteksionizm qanunundan geniş istifadə olunur.
- ✓ A,B,C
 - B,C
 - A,C
 - C
 - A,B
- 362.** Dövləttərəfindən aqrarmünasibətlərkompleksibəşli olaraqtənzim olunur:
- ✓ hüquqi və iqtisadi təsiri metodları ilə
 - ekoloji metodlar ilə
 - texniki-normativ metodlar ilə
 - sosial-ekoloji metodlar ilə
 - inzibati metodlar ilə
- 363.** Aqrar siyasətin aparılmasında aşağıdakı hansı məqsəd nəzərdə tutulmur:
- ✓ K/t məhsullarının dempinq əsaslı ixracını
 - Kənd təsərrüatının ölkə gəlirinin yaranmasında iştirakını təmin etmək.
 - Ətraf mühitin mühazəsi problemini həll etmək.
 - Məhsul çeşidinə nəzarət etmək
 - əhalini ərzaqla təmin etmək.
- 364.** Dövlətin kənd təsərrüfatı məhsulları bazarının tənzimlənməsində nə etmir:
- ✓ Kənd təsərrüfatı məhsullarının beynəlxalq bazara daxil olması təmin olunur
 - Kənddə infrastruktur sahələri yaradılır.
 - Kənd təsərrüfatı məhsullarının alıcı və satıcılarına bərabər hüquqi şərait yaradılır.
 - Aqrar proteksionizm qanunundan geniş istifadə olunur
 - Kənd təsərrüfatı məhsullarına dəyənliq təklif ,tələbat və qiymət təmin olunur.
- 365.** Dövlət kənd təsərrüfatı məhsulları bazarının tənzimlənməsini əsasən aşağıdakı istiqamətdə həyata keçirmir:
- ✓ Torpaq vergisindən azad edilmə
 - Torpaq və su resurslarının qorunması .
 - Kənd təsərrüfatı elminin inkişafı.
 - Kənd təsərrüfatına aşai kreditlər verilməsi
 - Qiymət, gəlir, istehsalın həcmi və strukturu.
- 366.** Dövlət tərəfindən aqrar bazarda və eləcə də aqrar iqtisadiyyatda səmərəli təklifin formalaşdırılması aşağıdakı prinsiplərin tətbiqini tələb edir. A) səmərəli fəaliyyət imkanlarına malik aqrar bazar infrastrukturunun formalaşdırılması. B) kənd təsərrüfatının məhsullarının qiymətləri ilə istehsal vasitələrinin qiymətləri arasında qiymət paritetliyinin saxlanması. C) kənd təsərrüfatı məhsullarının tədarükü və satışı üzrə ixtisaslaşmış və dövlətin qərantiyasına malik regional fondların yaradılması. D) aqrar sahədə azad rəqəbat mühitinin formalaşdırılmasına yönəldilmiş səmərəli antiinhisar tənzimlənməsi.
- ✓ A,B,C,D
 - B,C,D
 - A,C,D
 - A,B,D
 - A,B,C

367. Dövlət tərəfindən aqrar bazarda və eləcə də aqrar iqtisadiyyatda səmərəli təklifin formalaşdırılması aşağıdakı prinsiplərin tətbiqini tələb edir. A) aqrar sahəyə yerli və xarici investorların cəlb edilməsinin stimullaşdırılması; B) aqrar sahənin aqrar sənaye kompleksinin daxili və beynəlxalq konyuktura uyğun səmərəli ixtisaslaşdırılmasının təmin edilməsinə yönəldilmiş fəaliyyətinin gücləndirilməsi; C) aqrar sahədə istehsal edilmiş kənd təsərrüfatı, ərzaq və yeyinti məhsullarının daxili və xarici bazarda rəqabət qabiliyyətliliyinin yüksəldilməsi; D) aqrar sahəyə dövlət və digər kanallar hesabına zəruri maliyyə yardımının göstərilməsi;
- ✓ A,B,C,D
- B,C,D
 - A,C,D
 - A,B,D
 - A,B,C
368. Elmi təminat metodlarıdır 1.ASK mühüm problemi üzrə aparıcı elmi istiqamətlərin maliyyələşdirilməsi. 2.Elmi kadrların təkrar istehsalına xərclərin maliyyələşdirilməsi. 3.Dünya standartlarına cavab verən investisiya əsasında aparıcı texnologiya və texnikanın işlənilib hazırlanmasına xərclərin maliyyələşdirilməsi.
- ✓ 1,2,3
- 1.2
 - 3.1
 - 1.0
 - 2.0
369. .Xarici iqtisadi fəaliyyət üzrə dəstək metodlarına aid deyil
- ✓ Rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının idxalında dempinq siyasəti.
- İdxal edilən ərzaq məhsullarına gömrük tariflərinin, kompensasiyon yumların, vergilərin və s. köməyi ilə ərzaq təhlükəsizliyinin təmin edilməsi.
 - İstehsal, müştərək müəssisələr yaradılması sferasında xarici investorlar üçün əlverişli mühitün yaradılması.
 - Qabalıclı texnika və texnologiyaların idxalında xarici kreditlər üçün dövlət zəmanəti.
 - İxracatçıya xarici bazara çıxış kimi marketinq xidmətinin göstərilməsi,
370. Maddi texniki dəstək metodlarına aid deyil
- ✓ Çatışmayan qanunverici aktların qəbul edilməsi
- Keyfiyyətə yeni texnikanın istehsalında və aparıcı texnologiyaların tətbiqində müəyyən hissənin maliyyələşdirilməsi
 - Yeni texnikanın istehsalı və istifadəsində güzəştli kreditləşdirmə, vergi qoyma, sürətləndirilmiş amortizasiya tətbiqi.
 - Yeni texnikanın əldə edilməsi və maşın traktor parkının dəstəklənməsi
 - Lizing mexanizminin işlənilib hazırlanması.
371. İnfrastruktur təminat metodları deyildir
- ✓ Xidmətin marketinq sisteminin yaradılmaması.
- Topdan satış və pərakəndə satış bazarlar sisteminin yaradılması.
 - Əmtəə birləşmələrinin, yarmarkaların, auksionların sisteminin yaradılması və s.
 - İnvestisiya, torpaq, kooperativ banklar sisteminin yaradılması
 - ASK-nın fəaliyyətinin dayanıqlılığının yüksəldilməsi maraqlarında işləyən infrastrukturunun yaradılması üzrə əsaslandırılmış normativ aktların qəbul edilməsi.
372. Əmtəə istehsalçıları üçün gəlirlərinin davamlılığa maliyyə dəstəyi metodlarıdır 1. Sığorta 2. Əhəlinin dəyənətli tədiyə qabiliyyətli tələbinin dəstəklənməsi 3. Xarici rəqiblərin total müdaxiləsindən müdafiə. 4. Kreditlərin dövlət zəmanəti.
- ✓ 1,2,3,4
- 1,3,4
 - heç biri
 - 1,2,3
 - 4.0
373. Əmtəə istehsalçıları üçün gəlirlərinin davamlılığa maliyyə dəstəyi metodlarıdır 1. Məhsulun istehsalçıları üçün və satışın kvotalaşdırılması. 2. Dotasiya və kompensasiyalar. 3. Zəmanətli minimal qiymət, girov qiymətlərin tətbiqi. 4. Güzəştli, elmi-əsaslandırılmış kreditləşmə və vergiyə əlavə etmə.
- 1,3,4

- 1,2,3
 - ✓ 1,2,3,4
 - 4.0
 - heç biri
- 374.** Hüquqi təminat metodlarıdır 1. Çatışmayan qanunverici aktların qəbul edilməsi. 2. Mövzud qanunverici aktların keyfiyyətinin yaxşılaşdırılması. 3. Tam şəkilli, qarşılıqlı əlaqəli bir-birini inkar etməyən normativ-hüquqi aktların tam sisteminin yaradılması.
- ✓ 1,2,3
 - 1.2
 - 3.1
 - 1.0
 - heç biri
- 375.** Dövlət tənzimlənməsinin formasıdır 1. Maddi dəstək 2. Xarici iqtisadi fəaliyyət üzrə dəstək 3. Elmi təminat 4. ASK kadr təminatı
- ✓ 1,2,3,4
 - 1,3,4
 - heç biri
 - 1,2,3
 - 4.0
- 376.** Dövlət tənzimlənməsinin formalarıdır 1. Hüquqi təminat 2. Ömtə istehsalçı-larının gəlirlərinin davamlılına maliyyə dəstəyi 3. Infrastruktur təminat 4. Maddi texniki təminat
- ✓ 1,2,3,4
 - 1,3,4
 - heç biri
 - 1,2,3
 - 4.0
- 377.** Dövlət orqanları kənd təsərrüfatında təşkil edirlər: A) dövlət siyasətinin formalaşdırılması, aqrar-sənaye kompleksi islahatının hazırlanması, B) aqrar islahatına rəhbərlik, C) hüquqi xidmətinin və bazar münasibətlərinin qanunvericilik əsasının hazırlanması təminatını D) kənd təsərrüfatı məhsulları istehsalının proqnozlaşdırılması E) dövlət Ərzaq və Kənd Təsərrüfatı Məhsulları fondunun formalaşdırılmasını
- ✓ A,B,C,D,E
 - B,C,D,E
 - A,B,C,D,
 - B,C,D
 - A,B,C
- 378.** Aqrar sahəni idarə edirlər: A) bələdiyyələr B) fermerlər C) dövlət və qeyri dövlət orqanları
- ✓ C
 - A,B
 - A,C
 - B
 - A,B,C
- 379.** Aqrar sahədə Sahibkarlıq tənzimləmir.
- ✓ «Banklar və bank fəaliyyəti haqqında»
 - «Aqrar islahatın əsasları haqqında»
 - «Kooperasiya haqqında»
 - «Sahibkarlıq fəaliyyəti haqqında»
 - «Kəndli (fermer) təsərrüfatı haqqında»
- 380.** Dövlət tərəfindən kənd təsərrüfatı məhsulları bazarının tənzimlənməsi hansı istiqamətlərdə ararılır:
- ✓ istehlakçının seçilməsi

- Sifarişlərin verilməsi
- Məhsuldarlığın sığortalıması
- Kreditlərin verilməsi
- Satınalmaların həyata keçirilməsi

381. Kənd təsərrüfatı istehsalının dövlət tənzimlənməsi aşağıdakılara əsaslanır:

- ✓ Vergidən tam azad olma
- Kənd təsərrüfatında mülkiyyət münasibətlərinin çox növlüliyi.
- Kənd təsərrüfatı istehsalının stimullaşdırılması
- Resurslardan maksimum istifadə olunması
- Dövlət zəmanətinin olması.

382. Kənd təsərrüfatı istehsalının dövlət tənzimlənməsi aşağıdakılara əsaslanır:

- ✓ Məcburi istehsal və satışı
- Ərzaq təhlükəsizliyinin təmini
- Sığorta və zəmanətin olması
- K/t məhsullarının satınalmalarını
- Yerli istehsalın qorunması

383. İstehsalçıların gəlirlərini artırmaq üçün nail olunmalıdır: a) kənd təsərrüfatı məhsullarına təminatlı qiymətlərin tətbiqinə b) aqrar sahənin başqa sahələrlə əmtəə mübadiləsinin ekvivalentliliyinə c) rentabellik səviyyəsinin reqlamentləşdirilməsi

- ✓ A, B
- B, C
- A, C
- A
- A, B, C

384. Dövlət öz ərzaq fondunu təmin etmək məqsədi ilə aşağıdakını tətbiq edir:

- ✓ sifarişlər
- Kvotalar
- dotasiyalar
- mükafatlar
- proqnozlar

385. Kənd təsərrüfatı məhsullarının optimal seçilən satınalma qiymətləri nəzərə alır: a) istehsalçıların xərclərini b) sosial cəhətdən zəif olan əhalinin imkanlarını c) məhsulu xammal kimi istifadə edən sənaye sahələrinin maraqlarını d) rəqabət qabiliyyətliliyin artırılmasını

- ✓ A,B,C
- B,C,D
- B,C,D
- A,B
- A,C,D

386. Dövlət aqrar siyasəti həyata keçirmək üçün bu metoddan istifadə etmir:

- zəmanətli qiymət, girov qiymətlərinin tətbiqi
- ✓ istehsalın həcminə məhdudiyyətlərin qoyulması
- məhsulun istehsalçıların satışının kvotalaşdırılması
- güzəştli kreditləşmə və vergiyə cəlb etmə
- sığortanın tətbiqi

387. Dövlət aqrar siyasəti həyata keçirərkən əsas məqsədkimi aşağıdakını seçir:

- ✓ əhalini yerli ərzaq məhsulları ilə təmin etmə və yerli istehsalçıların mənafeələrini qorumaq
- aqrar sektoru vergidən azad etmək
- çatışmayan qanunvericilik aktlarını qəbul etmək

- lizinq mexanizmini işləyib hazırlamaq
 - aqrarsektoramaliyyə dəstəyigöstərməsi
- 388.** Ölkə səviyyəsində mövcud olan banklara aiddir: 1.xüsusi ləşdirilmiş kredit orqanları 2.dövlətlərarası bank 3.mərkəzimiillibank 4.kommersiyabankları 5.əmanətkassaları
- ✓ 4.5
- 1,2,3,4,
 - 1,3,4
 - 1,3,5
 - 1,3,4
- 389.** Fond birəası tərəfindənnə edilmir: a) kommersiya fəaliyyətinin həyata keçirilməsinə yol verilmir, ;b) fəaliyyət imənfəət əldə etməkməqsələrinigüdmür ;c) birəanın səhmdarlarına dividendlər ödənilmir; d) qiymətlikarızlar alınıb-satılmır
- ✓ a,b,c
- b,c,d
 - a,b
 - c,d
 - a,b,d
- 390.** Fond birəasının fəaliyyətinə aşağıdakı hallarda xitam verilir: a) səhmdarların ümumi yuncəinin qərarı ilə; b) təsisçilərin sayı 10-dan az olduqda;c) Maliyyə Nazirliyi lisenzyasını geri aldıqda;d) Milli Bankın qərarı ilə
- ✓ a,b,c
- b,c
 - a,b,d
 - b,c,d
 - a,b
- 391.** Dövlət investisiya layihə və proqramları hansı orqan tərəfindən ekspertiza edilir?
- ✓ icra hakimiyyəti orqanı
- bələdiyyə hakimiyyəti orqanı
 - yerli icra hakimiyyəti orqanı
 - qanunverici hakimiyyəti orqanı
 - məhkəmə hakimiyyəti orqanı
- 392.** Azərbaycan vətəndaşlarının xarici ölkədəki investisiya fəaliyyəti nə ilə tənzimlənilir?
- ✓ müvafiq xarici dövlətin qanunvericiliyi ilə
- Azərbaycan Respublikasının müvafiq qanunu ilə
 - Bəynəldəalq öhdəliklə
 - BMT-nin qətnaməsi ilə
 - Azərbaycan Respublikasının Konstitusiyası ilə
- 393.** Sürətləndirilmiş amotizasiya ödəmələri nəyə səbəb olur:
- ✓ mənəfətin azalmasına
- gömrük rüsumlarının artmasına
 - fiziki şəxslərin gəlir vergisinin artmasına
 - əlavə dəyər vergisinin çox olmasına
 - mənəfətin çoxalmasına
- 394.** Attestasiya tələb edən xüsusi növ investisiya qoyuluşlarının yerinə yetirilməsi zamanı tələb olunan lisenziyanın verilmə qaydalarını aşağıdakılardan hansı müəyyən edir?
- ✓ Nazirlər kabineti
- Maliyyə nazirliyi
 - Milli Məclis
 - Ali məhkəmə

- İqtisadi inkişaf nazirliyi

395. azərbaycanda xarici investisiya fəaliyyətinin obyektinə olabilməz

- ✓ torpaq sahələri
- intellektual sərvətlər
- daşınan əmlak
- qiymətli kağızlar
- elmi-texniki məhsullar

396. Investisiya qoyulması hansı obyektlərə qadağandır:

- ✓ dövlət səviyyəsində müflis elan edilmiş obyektlərə
- radiasiya və ekologiya normalarının tələblərinə uyğun gəlməyən obyektlərə,
- arxitektura normalarının tələblərinə uyğun gəlməyən obyektlərə,
- hüquqi şəxslərin qanun müdafiə edilən hüquq və mənafelərinə pozan obyektlərə
- sanitariya-gigiyena normalarının tələblərinə uyğun gəlməyən obyektlərə,

397. Investora gəlir məbləğlərini istifadədə təminat verilmir:

- ✓ daxilə torpaq almağa istifadə etmələrinə
- xaricə köçürmələrinə
- daxilə özəlləşdirmədə istifadə etmələrinə
- digər valyutalara dəyişmələrinə

398. Investora nə zaman təxirə salınmadan, müqabil və səmərəli kompensasiya ödənilir:

- ✓ milliləşdirmə zamanı
- revalvasiya zamanı
- özəlləşdirmə zamanı
- inflyasiya zamanı
- devalvasiya zamanı

399. Xarici investisiyalar hansı hallarda milliləşdirilə bilər:

- siyasi dəyişikliklərdən zamanı
- ✓ xalqa və dövlət mənafelərinə zərər vuran zaman
- investisiya mühitinin dəyişilməsi haqda yeni qanun qəbul edilən zaman
- iqtisadi islahatlar zamanı
- iqtisadi böhran zamanı

400. Xarici investisiyalar aşağıdakıdan müdafiə edilmir:

- ✓ vergi qanunvericiliyindəki dəyişikliklərdən
- ətraf mühitin müdafiəsinə dair qanunvericilikdə olan dəyişikliklərdən
- əhalinin əxlaq və sağlamlığının müdafiəsinə dair qanunvericilikdə olan dəyişikliklərdən
- müdafiə qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərdən
- milli təhlükəsizlik qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərdən

401. Xarici investisiyalar aşağıdakıdan müdafiə edilmir

- ✓ standart və normaların dəyişdirilməsindən
- iqtisadi islahatlardan
- siyasi dəyişikliklərdən
- iqtisadi böhrandan
- investisiya mühitinin dəyişilməsindən

402. Dövlət struktur siyasətinin əsas məqsədləri, vəzifələrinə aid deyildir:

- ✓ Bütün mülkiyyət formalarının iqtisadiyyatın inkişafının daha yüksək nəticəliyi meyarı üzrə proporsional surətdə inkişaf etdirilməsi

- Texnoloji quruluşların bir-birini əvəz etməsi, tədricən inkişafın innovasiya tipinə keçilməsi üçün bütün resurs zəminin yaradılması
- Elmi-texniki və innovasiya sahələrinin üstün inkişafı hesabına daha çox enerji və resursa qənaətin təmin edilməsi
- Bütün mülkiyyət formalarının iqtisadiyyatın inkişafının daha yüksək nəticəliyi meyarı üzrə bərabər həcmdə inkişaf etdirilməsi
- İqtisadiyyatın özünüinkişafının kompleks resurs bazasının hazırlanması

403. Məcmu investisiya həcmının azalması tendensiyası nə zaman müşahidə olunur?

- ✓ satış artımı tempi azaldıqda
- satış artımının səviyyəsi dəyişməz qaldıqda
- cavabların hamısı düzdür
- cavabların hamısı səhvdir
- satış artımının tempi yüksəldikdə

404. iqtisadiyyatda struktur irəliləyişlərinin stimullaşdırılması üçün istifadə edilmir:

- ✓ mənfəət vergisinin artırılması
- ETT sahələrin vergidən azad etmə
- istehsal avadanlığına amortizasiya ayırmalarını yüksək hesablamaq
- ərazi strukturunun inkişafı üçün aşağı kreditlərin verilməsi
- dövlət tərəfindən maliyyə yardımının göstərilməsi

405. Təkrar istehsal iqtisadiyyatının əsas struktur əlaqələri qarşılıqlı asılılıqlar fərqləndirilir: 1. yığım və istehlak; 2. əvvəlki istehsal və istehsal; 3. istehsal və bazar;

- ✓ 1,2,3
- 2.3
- 2.0
- 1.3
- 1.2

406. İnvestisiya mühitinə təsir edən risklər: A) iqtisadi B) sosial C) hərbi-siyasi D) ekoloji

- ✓ hamısı
- A,B,D
- C
- C,D
- A,B

407. İnstitusional blokun metodları sırasına aid deyil:

- ✓ qrup mənafeyinin nəzərə alınmaması
- sosial standartların müəyyən edilməsi
- inkişafın uzunmüddətli proqramlaşdırılması
- konversiya
- dövlət təminatları

408. İnstitusional blokun metodları sırasına aid deyil:

- ✓ innovasiya və investisiya fəaliyyətinin stimullaşdırılmaması,
- idarəetmə kadrlarının hazırlanması,
- innovasiya sahibkarlığının inkişaf etdirilməsi,
- proqnozlaşdırma,
- informasiya təminatı,

409. İnstitusional blokun metodları sırasına aid deyil:

- ✓ investisiya resurslarının formalaşdırılmaması
- investisiya axınlarının tənzimlənməsi,
- antiinhisar tədbirləri,
- əməyin ayrı-ayrı növlərinin fərqli qaydada stimullaşdırılması

- normativ-hüquqi metodları,

410. iqtisadi sabitliyin yüksəldilməsi blokun metodlarına aid deyil:

- ✓ nəzarət funksiyalarının həyata keçirilməməsi,
- qiymətli kağızlarla və hər şeydən əvvəl səhmlərlə iş,
- dövlət sifarişi,
- kiçik sahibkarlığa yardım üzrə hər cür tədbirlər
- beynəlxalq lizinq,

411. ,iqtisadi sabitliyin yüksəldilməsi blokun metodlarına aid deyil:

- ✓ qiymətlərin tənzimlənməməsi
- sürətli amortizasiya,
- müvəqqəti proteksionizm,
- güzəştli kreditləşdirmə
- müxtəlif normativlər,

412. ,iqtisadi sabitliyin yüksəldilməsi blokun metodlarına aid deyil:

- investisiyaların qorunması
- milliləşdirmə,
- repressiv idxal rüsumları,
- xarici müəssisələrin satın alınması
- ✓ beynəlxalq təsərrüfat kooperasiyasının inkişaf etdirilməməsi

413. iqtisadi sabitliyin yüksəldilməsi blokun metodlarına aid deyil:

- ✓ azad iqtisadi zonalardan istifadə etməmək
- antiinhisar fəaliyyəti tədbirləri,
- dövlət investisiyaları,
- dövlət təminatları
- dövlət subvensiyaları,

414. iqtisadi sabitliyin yüksəldilməsi blokun metodlarına aid deyil:

- ✓ müflisləşməyə səbəb olan tədbirlər
- indikativ planlaşdırma,
- vergitutma
- birbaşa subsidiyalar
- proqramlaşdırma,

415. iqtisadi sabitliyin yüksəldilməsi blokun metodlarının istiqamətlərinə aid deyil:

- ✓ istehsalda və bazar bölgüsündə iri və kiçik formaların nisbətinin optimallaşdırılmaması
- sabit korporativ silsilənin formalaşdırılması
- elmin, istehsalın və bazarın integrasiyası
- qeyri-səmərəli istehsalatların təsərrüfat dövrüyəsindən çıxarılması
- yenidən strukturlaşdırılma

416. regional blokun metodlarına aid deyil:

- ✓ lisenziyaların verilməsi
- proqramlaşdırma,
- vergilər
- dövlət investisiyaları
- proqnozlaşdırma,

417. Investisiyanın həcminə təsir edir:

- ✓ hamısı
- sahibkarların optimist ehtimalları
- texnologiyaların inkişafının səviyyəsi
- istehsal avadanlıqlarının yüklənmə səviyyəsi
- faiz dərəcəsinin səviyyəsi

418. İnvestisiya mühitinə təsir edən risklərə aiddir:

- ✓ hamısı
- hərbi
- siyasi
- sosial
- ekoloji

419. İnvestisiya fəaliyyətinin dayandırılmasına kimlər xitam verə bilməz?

- ✓ beynəlxalq qurumlar
- səlahiyyətli dövlət orqanları
- investorlar və səlahiyyətli dövlət orqanları
- məhkəmə qərarı əsasında
- investorlar

420. İnvestisiya fəaliyyəti nəyi əks etdirir?

- ✓ investorun investisiya qoyuluşu ilə bağlı bütün hərəkətini
- investisiya resurslarının mənbəyini
- reinvestisiyanı
- investisiya layihələrinin tərtibini
- investisiyanın strukturunu

421. ETT sahəsində dövlətin siyasəti nəyi nəzərdə tutmur:

- ✓ Tədqiqatların nəticələrinin inzibati tətbiqi
- Innovasiyaların stimullaşdırılmasını.
- ETT işlərinə vergi və kredit güzəştlərinin edilməsini
- Kadrların hazırlanması strategiyasını
- ETT işlərinin elmi mərkəzlərdə ararılması.

422. İnvestisiyanın əsas məqsədi nədir:

- ✓ gəlir və sosial səmərə əldə etmək
- mənfəəti artırmaq
- fəaliyyəti genişləndirmək
- vergidən yayınmaq
- əsas fondları yeniləşdirmək

423. iqtisadiyyatın struktur siyasəti ola bilməz:

- ✓ Demografiya
- Adaptasiya və Innovation
- Innovation və selektiv
- Konservativ və Innovation
- Konservativ

424. Struktur siyasətin birbaşa metoduna aid deyil:

- ✓ Dövlət tərəfindən aşağı faizli kreditlərin verilməsi
- Elmi tədqiqat işlərinin dövlət büdcəsindən maliyyələşdirilməsi
- Təcrübə-konstruktor işlərinin dövlət büdcəsindən maliyyələşdirilməsi
- Layihə işlərinin dövlət büdcəsindən maliyyələşdirilməsi

- Dövlət tərəfindən əmtəə və xidmətlərin alınması

425. Regionların hansı tipi yoxdur:

- ✓ cəbhəboyu
- zəif inkişaf etmiş
- depressiv (problemlı)
- inkişaf etmiş
- sərhədboyu

426. Regional siyasətin məqsədlərinə daxil deyildir?

- ✓ Əhalinin təbii artımı
- İqtisadi artım
- «Problem» rayonlara diqqət
- Gəlirlərin artımı
- İqtisadi konyuktura

427. Regional siyasətdə hansı istiqamət olmur?

- Ekistik siyasət
- Ekoloji siyasət
- ✓ İdarəetmə siyasəti
- İqtisadi siyasət
- Elmi – texniki siyasət

428. Yerli özünüidarəetmə orqanları hansı sistemə daxildir?

- ✓ Qeyri-dövlət sisteminə;
- Həm dövlət, həm də xüsusi sistemə
- Dövlət idarəetmə sisteminin struktur bölmələrinə;
- Özəl təşkilatlar sisteminə;
- Dövlət hakimiyyət orqanları sisteminə;

429. Regionmaliyyəsinə aid deyil.

- ✓ Əhalinin vəsaiti
- Təşkilatların vəsaiti
- Firmaların vəsaiti
- Müəssisələrin vəsaiti
- Bələdiyyə müəssisələri vəsaiti

430. Rayonlaşmada hansı prinsipə əməl edilmir?

- Kompslilik
- Resurslardan kompleks istifadə
- ✓ Ərazi proporsiyaları
- Əməyin ərazi bölgüsü
- Kompleks inkişaf

431. regionun büdcəsi profsitdirsə, o region:

- zəif inkişaf etmiş regiondur
- sərhədboyu regiondur
- ✓ donor regiondur
- depressiv regiondur
- problemlı regiondur

432. Regionların hansı ipii yoxdur:

- zəif inkişaf etmiş
 - depressiv
 - ✓ adaptasion
 - donor
 - inkişaf etmiş
- 433.** kənd təsərrüfatını maddi-texniki resurslarla təmin edən müəssisələrin və emal müəssisələrinin məhsullarının qiymətlərinin tənzimlənməsində xüsusi əhəmiyyət kəsb edir
- ✓ onların rentabellik səviyyəsinin reqlamentləşdirilməsi
 - onların maya dəyərinin reqlamentləşdirilməsi
 - onların mənfəətinin reqlamentləşdirilməsi
 - onların aşağı hədd qiymətinin reqlamentləşdirilməsi
 - onların yuxarı hədd qiymətinin reqlamentləşdirilməsi
- 434.** Əsasən kənd təsərrüfatı istehsalından asılıdır. A) əhalinin maddi vəziyyətinin yaxşılaşması B) proqram-məqsədli tənzimlənmənin həyata keçirilməsi. C) dövlət zamanətinin olması.
- ✓ A
 - A,B,C
 - A,B
 - B,C
 - A,C
- 435.** Kənd təsərrüfatında islahatlar həyata keçirildikcə sahəyə rəhbərlikdə iqtisadi metodlar ön plana çıxır: A) bir sıra funksiyaların qeyri-hökumət orqanlarına veril-məsi sayəsində B) əhalinin həyat tərzı və psixologiyası yeni təsərrüfatçılıq formalarına uyğunlaşdıqca və problemin sosial aspektləri həll edildikcə C) məhsulun keyfiyyətinin yüksəldilməsi, qablaşdırma və nişanlamanın yaxşılaşdırılması həll edildikcə
- ✓ B
 - A,B
 - B,C
 - A,C
 - A,B,C
- 436.** Hansı anun torpaq bazarını tənzimləmi
- ✓ «Torpaq vergisi haqqında»
 - «Sovxozların və kolxozların islahatı haqqında»
 - «Torpaq islahatı haqqında»
 - «Aqrar islahatın əsasları haqqında»
 - «Kəndli (fermer) təsərrüfatı haqqında»
- 437.** Davamlı inkişafə əlaqəli dövlət tənzimlənməsi aşağıdakılar nəzərə alınmaqla həyata keçirilir: 1. taktiki və strateji məqsədlər 2. dövlətin və subyektlərin maraqlarının uyğunlaşdırılmasının vacibliyi 3. dövlətin və insanların maraqlarının uyğunlaşdırılmasının mümkünlüyü
- ✓ 1,2,3
 - 1.3
 - 2.0
 - 2.3
 - 1.2
- 438.** məşğulluq səviyyəsi aşağı olan regionlara aid edilir:
- ✓ depressiv (problemlı)
 - sərhədboyu
 - cəbhəboyu
 - zəif inkişaf etmiş
 - inkişaf etmiş
- 439.** Zəif inkişaf etmiş regionları inkişaf etdirmək üçün dövlət iqtisadi mexanizmlərə üstünlük verir:

- siyasi
- milli-etnik
- ✓ iqtisadi
- ekolozi
- sosial

440. İşsizliyin səviyyəsi respublikanın orta göstəricisinə yaxın olan regionlara aid edilir:

- cəbhəboyu
- sərhədboyu
- ✓ zəif inkişaf etmiş
- inkişaf etmiş
- depressiv (problemlı)

441. Əhalinin tələbatının xeyli hissəsi yerli istehsal hesabına ödənilən regionlara aid edilir:

- sərhədboyu
- cəbhəboyu
- zəif inkişaf etmiş
- inkişaf etmiş
- ✓ depressiv (problemlı)

442. Məşğulluğun səviyyəsi yüksək olan regionlara aid edilir

- ✓ inkişaf etmiş
- cəbhəboyu
- zəif inkişaf etmiş
- depressiv (problemlı)
- sərhədboyu

443. Ölkənin sosial iqtisadi inkişafının tənzimlənməsində ərazinin regionlara bölgüsü aşağıdakı meyarlara görə təsnifatının aparılması zəruridir.

- ✓ iqtisadi, milli, ekoloji və sosial
- təbii şəraiti və ehtiyatları
- məşğulluq səviyyəsi
- adət-ənənələri, etnik xüsusiyyəti
- sahə və ərazi quruluşu

444. Ölkənin milli maraqları çərçivəsində bu regionlarda sosial və iqtisadi problemlərin həllinə xüsusi diqqət yetirilir:

- zəif inkişaf etmiş
- cəbhəboyu
- ✓ sərhədboyu
- inkişaf etmiş
- depressiv (problemlı)

445. İqtisadi, coğrafi və tarixi baxımdan iqtisadi rayonları fərqləndirən amil deyil:

- ✓ adət-ənənələri, etnik xüsusiyyəti;
- regionun sahə və ərazi quruluşu
- əhalinin məskunlaşması səviyyəsi;
- təbii şəraiti və ehtiyatları;
- iqtisadi-coğrafi mövqeyi;

446. Regionlar bir-birindən fərqlənilir: A)potensialına görə B)təbii sərvətlərinin miqyasına və çeşidinə görə C)məşğulluq səviyyəsinə görə

- ✓ A,B,C
- A

- A,C
- C,B
- A,B

447. regional iqtisadiyyatın tənzimlənməsi :

- regionların ekoloji həyatına dövlətin məqsədyönlü təsiridir
- regionların institutsional həyatına dövlətin məqsədyönlü təsiridir
- ✓ regionların iqtisadi-sosial-institutsional həyatına dövlətin məqsədyönlü təsiridir.
- regionların demoqrafik proseslərinə dövlətin məqsədyönlü təsiridir.
- regionların ictimai-siyasi həyatına dövlətin məqsədyönlü təsiridir

448. Yerli büdcənin gəlir mənbələrinə hansı vergilər daxildir

- əlavə dəyər vergisi
- mənfəət vergisi
- ✓ fiziki şəxslərdən torpaq və əmlak vergisi
- aksizlər
- gömrük rüsumları

449. Regional inkişaf vəzifələrinə aid deyil?

- Məhsuldar qüvvələrin yerləşdirilməsi
- İqtisadiyyatın formalaşması
- ✓ Sahələrin səmərəli yerləşdirilməsi
- Regionun iqtisadi strukturu
- Ərazi proporsiyaların tətbiqi.

450. Regionalsiyasətinreallaşma mexanizminə daxildeyil?

- ✓ Kompleksləri əlaqələndirmək
- Regional siyasətin aşkarlı
- Proqramlar tərtib etmək
- Sabitliyə əməl edilməsi
- Qanunvericiliyin təmin edilməsi

451. Dövlətlə subyektlər arasında hansı funksiyalar bölüşdürülmür?

- ✓ İdarəetmə
- Qanunvericilik
- Qanunvericilik, idarəetməməhkəmə
- Məhkəmə
- İcraedicilik

452. Regionun iqtisadi müstəqilliyini təmin etmir?

- ✓ mədəni vahidlik
- Təşkilati – iqtisadi
- Sosial vahidlik
- Hüquqi vahidlik
- Təşkilati vahidlik

453. Regionlaşmanın əlaməti deyil?

- ✓ İstehsal kompleksləri
- Təkrar istehsal alt sistem
- Xalq təsərrüfatının ərazi bölgüsü
- Ərazi istehsal kompleksi
- Ərazi

454. Göstərilənlərdən hansı bir başa asılılı əks etdirir:

- yımla faiz dərəcəsi arasında olan nisbət
- yımla istifadədə olan gəlir arasında nisbət
- ✓ bütün yuxarıda göstərilən halları
- istehlak xərcləri ilə əhalinin sayı arasında nisbət
- istehlak xərcləri ilə istifadədə olan gəlir arasında nisbət

455. Əgər ölkədə istifadədə olan gəlirin həcmi artarsa, onda:

- ✓ istehlaka orta meyllilik azalar, yıma isə artar
- cavabların heç biri düzgün deyil
- istehlaka və yıma orta meyllilik azalar
- istehlaka orta meyllilik artar, yıma isə azalar
- istehlaka və yıma orta meyllilik artar

456. İşsizliyin aradan qaldırılması üçün dövlət hansı tədbiri həyata keçirir:

- ✓ kvota təyin edir
- lisenziya verir
- sertifikat tələb edir
- bəyannamə tədbiq edir
- qadağa qoyur

457. Məşğulluq sahəsində dövlətin passiv siyasətinin aşağıdakı xüsusiyyəti var:

- ✓ iş yeri vakansiyaalarını doldurmaq
- əmək ehtiyatlarının təkrar istehsalını məhdudlaşdırmaq
- ölkəyə əmək miqrasiyasını stimullaşdırmaq
- xaricdən mütəxəssisləri dəvət etmək
- mütləq yeni iş yerləri açmaq

458. Məşğulluğun aşağıdakı metodu iqtisadi metod deyil:

- ✓ iş yerlərinə kvotaların təyini
- iş yerlərinin açılması üçün sahibkarlara dövlət köməyinin təşkili
- iş yerlərinin saxlanması üçün sahibkarların stimullaşdırılmasını
- yeni iş yeri açan sahibkarların vergidən azad edilməsi
- sahibkarlara yeni iş yerləri açmaq üçün güzəştli kreditlərin verilməsi

459. Məşğulluğun aşağıdakı metodu inzibati-qanunverici metod deyil:

- məşğulluq və işədüzəltmə xidmətinin yaradılması
- sahibkarların məşğulluq fondlarına ödəmələr etmələri
- işədüzəltmə üzrə kvotaların təyini
- iş gününün uzunluğu
- ✓ yeni iş yeri açan sahibkarlara güzəştli kreditlərin verilməsi

460. Məşğulluq anlayışına hansı tərif uyğundur?

- işsiz iş yerini itirmiş, iş yeri tapmağa çalışmayan şəxsdir
- qeydə alınmış işsizlərdir
- ✓ məşğul olan əhali ictimai istehsalda faktiki iştirak edən əmək qabiliyyətli əhalidir
- qeydə alınmayan işsizlər
- əhalinin məşğulluğu onun maddi nemətlər istehsalında iştirakıdır

461. İqtisadiyyatda məşğul olanlar:

- ✓ məhsul istehsalında faktiki məşğul olan əmək resursları
- iqtisadiyyatda məşğul olan işçi qüvvəsi

- ümumiyyətlə əhali
- məhsul istehsalında faktiki istifadə olunan əmək qabiliyyətli əhali;
- ölkədə fərdi məşğul olan əhali

462. Rəsmi işsizlik hesab olunur:

- ✓ işivə heç birgəlirlənməyən, dövlət orqanlarında uçuşda olan
- işi olmayan və işləməyə istəməyən
- struktur işsizlik nəticəsində özünə iş tapa bilməyən
- işi olmayan və dövlət orqanlarına müraciət edən
- öz hesabına işdən müvəqqəti azad olunan

463. İşsizliyin təbii səviyyəsi:

- ✓ struktur və friksion işsizlərin sayıdır
- işsizlərin iqtisadi aktiv əhaliyə nisbətidir
- struktur və tsiklik işsizlərin sayıdır
- tsiklik və friksion işsizlərin sayıdır
- struktur, tsiklik və friksion işsizlərin sayıdır

464. İşsizlik səviyyəsi təyin edilir:

- struktur və friksion işsizliyin arasındakı fərqlə
- struktur və friksion işsizlərin cəmiyyəti
- əmək resurslarının sayında işsizlərin xüsusi çəkisi ilə
- əhali sayında işsizlərin xüsusi çəkisi ilə
- ✓ iqtisadi aktiv əhali sayında işsizlərin xüsusi çəkisi ilə

465. Əmək bazarı əks etdirmir:

- iş qüvvəsinin mobilliyini
- işsizliyin dinamikasını
- işsizliyin miqyasını
- məşğulluğun dinamikasında tendensiyaları
- ✓ əmək haqqında olan dəyişiklikləri

466. Əmək bazarı əks etdirmir:

- ✓ yoxsulluğun səviyyəsini
- işsizliyin dinamikasını
- işsizliyin miqyasını
- məşğulluğun dinamikasında tendensiyaları
- iş qüvvəsinin mobilliyini

467. Yoxsulluq səviyyəsi nə ilə müəyyən olunur:

- ✓ yaşayış minimumu ilə
- real əmək haqqı ilə
- müavinətlərin dəyəri ilə
- nominal əmək haqqı ilə
- ailə büdcəsi ilə

468. Sosial siyasətdə aşağıdakı nəzərdə tutulmur:

- Ölkədə konstitusiya hüququna əməl olunması
- Sosial siyasətin ailəyə istiqamətləndirilməsi
- ✓ Sosial xidmətlərin yalnız ödənişli olması
- Əhəlinin həyat səviyyəsinin yaxşılaşdırılması;
- Əhəlinin rəşional məşğulluğunun təmin olunması.

469. Sosial sığortanın hansı növü var:

- ✓ könüllü və məcburi
- sosial və iqtisadi
- inzibati və könüllü
- məcburi
- könüllü

470. İşsizliyə görə ödəmə növü hansıdır:

- ✓ müavinət
- yardım
- mükafat
- əmək haqqı
- pensiya

471. İşsiz hesab olunur:

- təqaüd və pensiya alan
- təklif edilən bütün işləri bəyənməyən
- ✓ işini itirmiş və aktiv iş axtaran
- işləməyib iş axtarmayan
- qtisadi qeyri-aktiv əhali

472. İqtisadi aktiv əhalidir:

- iş qabiliyyətli əhali
- işsizlər
- ✓ məşğul və işsizlər
- əmək resursları
- işçi qüvvəsi

473. sosialyönüm öz əksinitapmalıdır:

- əhalinin sosial müdafiə sistemində;
- uşaqların, gənclərin, qadınların, ailələrin sosial müdafiəsində;
- ✓ sosial siyasətin bütün istiqamətlərində;
- sosial sfera sahələrinin mövcudluğu və inkişafında
- pensiya təminatında;

474. sosialyönümünistiqamətlərinə aiddeyil:

- ✓ əhalinin təbəqələşməsinin kəskinləşməsi
- sosial sığorta;
- əhalinin miqrasiyası;
- əhalinin məşğulluğu və kadr potensial siyasəti;
- əmək sferası və əmək münasibətləri;

475. Dövlətin sosial siyasətində bu istiqamət nəzərdə tutulmur

- ✓ İqtisadi infrastruktura sahələrinin inkişafına dair siyasəti tətbiq etmək
- Ailələrin şəxsi istehlakı və gəlirlərin bölgüsü siyasəti.
- Cəmiyyətdə «az təminatlı əhali qrupunun» dəstəklənməsi siyasəti
- Əhali və işçi qüvvəsinin təkrar istehalına dair siyasət.
- İctimai sosial tələbata dair siyasət.

476. Məşğulluq sahəsində dövlətin siyasətinin aşağıdakı variantı var:

- ✓ hamısı
- heç biri

- nisbi-passiv
- passiv
- aktiv

477. İşsizliyin bu növü yoxdur:

- ✓ rasionall
- gənclərin
- mövsümü
- regional
- struktur

478. İnsan fəaliyyətinə təsirinə görə İqtisadi təhlükələri bölünür: a. Daxili. Xarici. Subyektiv. Obyektiv

- A,B,C
- ✓ C,D
- A,C,D
- A,B
- A,B,C,D

479. Milli valyutanın beynəlxalq əhəmiyyətinə axtartır?

- ✓ xalis ixrac azaldıqda
- idxal artdıqda
- idxal və ixrac dəyişməz qaldıqda
- idxal azaldıqda
- ixrac artdıqda

480. Azərbaycan Respublikasında əsasən aşağıdakı ixrac-idxal əməliyyatı tənzimlənmir:

- ✓ beynəlxalq hesablaşmaların aparılması üzrə əməliyyatlar
- rezidentlərin öz vəsaiti hesabına idxal;
- Nazirlər Kabineti tərəfindən aparılan ixrac əməliyyatları
- Nazirlər Kabineti tərəfindən aparılan ixrac əməliyyatları;
- Nazirlər Kabineti tərəfindən aparılan idxal əməliyyatları;

481. Azərbaycan Respublikasında əsasən aşağıdakı ixrac-idxal əməliyyatları sərbəst həyata keçirilmir

- ✓ psixotrop maddələrin ixracı
- reeksport (təkrar ixrac)
- kredit ixracı
- Azərbaycan Respublikasında emal olunan malların ixracı
- Azərbaycan Respublikasında istehsal olunan malların ixracı

482. Azərbaycan Respublikasında əsasən aşağıdakı ixrac-idxal əməliyyatları tənzimlənmir:

- kooperasiya əməliyyatları;
- konsiqnasiya yolu ilə ixrac əməliyyatları
- ✓ beynəlxalq əməliyyatlar
- müvəqqəti ixrac əməliyyatları;
- barter əməliyyatları;

483. milli valyutanın məzənnəsinin xarici valyutalara nisbətən artması:

- heç biri
- hamısı
- ✓ ixracı məhdudlaşdırır
- ixracı stimullaşdırır
- ixraca təsir etmir

484.	milli valyutanın məzənnəsinin xarici valyutalara nisbətən artması:
	- heç biri - hamısı ✓ idxalı artırır - idxalı azaldır - idxala təsir etmir
485.	bahalı pul siyasəti ölkəyə:
	✓ kapital gətirilməsinə səbəb olur - hamısı - heç biri - kapitala təsir etmir - kapitalın gətməsinə səbəb olur
486.	xarici tarazlı təmin etmək üçün istifadə edilir:
	✓ pul-kredit və valyuta siyasəti - regional siyasət - ekoloji siyasət - aqrar siyasət - büdcə siyasəti
487.	əsasən bu məhsulların ixracı və idxalı dövlət nəzarəti ilə həyata keçirilir :
	- narkotik və kimyəvi zəhərlər - psixotrop maddələr ✓ hamısı - Silah və hərbi texnika - partlayıcı maddələr və radioaktiv materiallar
488.	Daxili bazarın müdafiə olunmasını yüksəltmək üçün idxal olunan məhsullara qarşı istifadə olunmur:
	- sanitar-texniki, gigiyenik norma - qadağa - kvota - antidempinq ✓ kompensasiya
489.	Xarici iqtisadi fəaliyyətlə bağlı siyasətdir:
	✓ hamısı - valyuta - ticarət - iqtisadi - heç biri
490.	Xarici iqtisadi əlaqələrin tənzimlənməsi sahələrinə daxil deyil:
	✓ norma və normativlərin tənzimlənməsi - investisiyaların tənzimlənməsi - əmtəə axınının tənzimlənməsi - xidmətlərin tənzimlənməsi - valyutanın tənzimlənməsi
491.	Tarif tənzimləmə vasitəsidir
	- qadağa - sertifikatlaşdırma

- ✓ advalor
- lisenziya
- bəyannamə

492. Qeyri-tarif tənzimləmə vasitəsidir:

- ✓ bəyannamə
- mövsumi
- spesifik
- Antidempinq
- advalor

493. tədiyyə balansının tənzimlənməsi:

- ✓ dövlətin üzərinə düşür
- öz-özünə tənzim olunur
- Ekologiya və təbii sərvətlər nazirliyinin işidir
- beynəlxalq şirkətlərin işidir
- kommersiya bankları tərəfindən həyata keçirilir

494. ədiyyə balansına daxildir:

- rəsmi rezervlərin(ehtiyatların dəyinnəsi)
- heç biri
- ✓ hamısı
- cari əməliyyatlar hesabı
- kapitalın hərəkəti hesabı

495. Ticarət siyasətinin alətidir:

- ixrac subsidiyaları
- heç biri
- ✓ hamısı
- dxal tarifləri
- idxal kvotaları

496. Bu iqtisadi məktəbin nümayəndələri proteksionizm tərəfdarları idilər:

- Fiziokrat
- marksist
- ✓ merkantilizm
- neoklassik
- klassik

497. Dövlətin iqtisadi siyastində proteksionizm nədir?

- ✓ milli iqtisadi maraqların qorunması
- dövlətin iqtisadi maraqlarını fərdi maraqlara qurban vermək
- dövlətlərarası iqtisadi rəqabəti gücləndirmək
- şovenistlik ideologiyası
- millətçilik ideologiyası

498. Milli iqtisadiyyatın inkişafının yüksək səviyyəsinə nail olmaq, onun dünya iqtisadi sistemində öz yerini tutması üçün bu qaydalar kateqoriyası olmalıdır: 1)İQTİSADI, 2) SIYASI 3) IDEOLOJİ

- ✓ 1,2,3
- 1.2
- 1.3
- 2.3
- 2.0

499. Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi metodu:

- ✓ gömrük tarif
- dəlf
- deviz
- uçot
- bərabər amortizasiya

500. Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi metodu:

- ✓ qeyri –tarif
- diskont
- Diversifikasiya
- qalıq dəyəri
- rəqəmlərin cəmi